

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 070 (5790) 19 aprel 2019-cu il. "Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq"

"Minimum əməkhaqqı, minimum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar"



5

"Dünya dini liderlərinin II Bakı sammiti" ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib



5

İstanbulda Hüseyin Cavidin "İblis" əsəri tamaşaya qoyulub



5

Rəsmi açıqlama: 14 yaşlı qıza hücum edən şəxs YAP-ın üzvü deyil



19 aprel 2019-cu il

İlham Əliyev: “Maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq”

“Minimum əməkhaqqı, minimum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdilər.

Qeyd edildi ki, bu istirahət parkı 1982-ci ildə salınıb. “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ötən ilin martından parkda yenidənqurma işlərinə başlanılıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb və velosiped yolları çəkilib, işıqlandırma işləri görülmüşdür. Bu istirahət məkanında “IDEA” İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilib.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə burada istirahət edən sakinlər Zenfira Həsənova və Sübhane Bayramova ilə görüşüb söhbət etdilər.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Sakinlər Zenfira Həsənova və Sübhane Bayramova: Salam. Çox sağ olun, minnətdarıq. Allah köməyiniz olsun. Allah Sizi var eləsin. Hər şey üçün Sizə təşəkkür edirik, var olun. Bu abadiyyət işlərinə, bu gözəlliklərə görə Sizə minnətdarıq. Allah canınızı sağ eləsin. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Bu park indi yeni görkəm alıb, tamamilə yenidən qurulub. Bu parkın böyük tarixi var. Əvvəlki görünüşünün şəkilləri orada vurulub və əlbəttə ki, vəziyyət o qədər də ürəkəçən deyildi. İndi isə çox müasir, gözəl



birdir. Bakıda gözəl, müasir parklar salınıb, əvvəldən salınmış parklar yenidən bərpa olunur və o cümlədən qəsəbələrdə. Burada indi belə gözəl şərait yaradılıb ki, vətəndaşlar istirahət etsinlər.

Sübhane Bayramova: Qeyd etmək istəyirəm ki, tək parklar yox, ümumiyyətlə təhsil, səhiyyə müəssisələri yenidən qurulur, müasir avadanlıqla təchiz edilir, məhəlləarası yollar təmir olunur, işıqlandırılır, su hövzələri bərpa edilir. Doğrudan da Sizin sərəncamlarınız əsasında çox böyük islahatlar gedir. Biz Sizə çox təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun. Rayonda, qəsəbədə təsərrüfat işləri necə gedir?

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov: Cənab Prezident, işlər çox yaxşı gedir. Bu gün artıq rayonun hər yerində, həmçinin Qaraçuxurda qaz, su, işıq problemləri yoxdur, hamısı gözəldir.

Prezident İlham Əliyev: Fasiləsiz?

Sakinlər: Bəli, çox gözəldir.

bu balaca gözəl oğlanlarla şəkil çəkdilər. Prezident İlham Əliyev: Parklar şəhərimizin hər bir yerində salınıb, o cümlədən qəsəbələrdə. Hesab edirəm ki, Bakı parklarının sayına görə dünyada lider şəhərlərdən



park salınıb və vətəndaşların sərəncamına verilib.

Sübhane Bayramova: Çox sağ olun. Nəinki bu parkımız, Azərbaycanımız gözəlləşib. Bütün respublikamızda doğrudan da

aparılan islahatları görməmək mümkün deyil, o cümlədən Suraxanı rayonunda da. Son illərdə biz bunu görürük, çox təşəkkür edirik. Çox sağ olun, var olun.

Birinci xanım Mehriban Əliyeva: Gəlin,



Ardı Səh. 3

İlham Əliyev: “Maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq”

“Minimum əməkhaqqı, minimum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”

Əvvəli Səh. 2

İlqar Abbasov: Rayonumuzun əhalisinin 40 faizi fasiləsiz su ilə təmin olunur. Hövsan Sizin həmişə diqqətinizdə olan ərazidir. Qaraçuxurda da əhali 40 faiz təmin olunur.

Prezident İlham Əliyev: Qaz 100 faiz?

İlqar Abbasov: Qaz da, işıq da 100 faizdir.

Sakinlər: Bəli, heç bir problemimiz yoxdur.

İlqar Abbasov: Su digər qrafiklə, amma sıx qrafiklə verilir. Heç bir çətinlik çəkilmir. Bir tək bir az kanalizasiya işlərimiz var ki, sağ olun, o da təsdiq etdiyiniz proqramda nəzərdə tutulub.

Prezident İlham Əliyev: Əlavə hansı işlər görülməlidir?

İlqar Abbasov: Qeyd edək ki, kanalizasiya şəbəkəsinin qurulması və asfalt vurulması rayonun tamamilə abadlaşdırılmasına gətirib çıxarır, heç bir problem qalmır.

Birinci xanım Mehriban Əliyeva: Məktəblərdə vəziyyət necədir?

İlqar Abbasov: Məktəblər. Rayonumuzdakı 35 məktəbin 30-u əsaslı təmir olunubdur, üçü qəzalı vəziyyətdədir, onlar bu il səkülüb yenidən tikiləcək, artıq proqramda var, ikisi əsaslı təmir olunacaqdır. Uşaq bağçalarını demək olar ki, hamısı təmir olunub, bir neçəsində qaçqın və məcburi köçkünlər yaşadığı üçün onlar köçürüldükdən sonra təmirinə başlanılacaq. Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq yeni uşaq bağçasının tikintisini davam etdiririk, yaxın zamanlarda bu barədə məlumat verəcəyəm. Bundan başqa, Yeni Günəşlidə Sizin tapşırığınızla hazırlanan layihə əsasında gözəl bir parkın, Fatiməyi Zəhra məscidinin tikintisi davam edir. Onun ətrafında da yeni bir park salınacaqdır. Bu yaxınlarda Qaraçuxurda daha bir parkın təmirinə başlanılacaq. Beləliklə, demək olar ki, rayonumuzun bütün problemləri həll edilmiş olur.

Sakinlər: Hər şey üçün çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirik sizi, çox sağ olun.

Zenfira Həsənova: Çox sağ olun. Bir də onu demək istəyirəm ki, son üç ayda verdiyiniz fərmanlara görə Sizə çox təşəkkür edirik. Orada pensiyaları, maaşları və ən əsası da kredit problemini nəzərə almısınız. Buna görə də Sizə çox təşəkkür edirik. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Doğrudan da böyük işlərdir. Çünki Azərbaycanda bu məsələ elə səviyyədə həll olunur ki, bunun dünyada bənzəri yoxdur. Çünki bilirsiniz, bir çox ölkələrdə bu problem mövcuddur. Ölkələr və ölkə rəhbərlikləri çalışırdı bu problemi həll etsin, bəzi hallarda qərarlar qəbul edildi, icra olunmadı, bəzi hallarda hələ də müzakirələr gedir. Ancaq biz çox ciddi qərar qəbul etdik və bu, vətəndaşların maraqlarını maksimum nəzərə alan qərar oldu. Təqribən 800 minə yaxın insan bu Fərmandan faydalanacaq. O cümlədən minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz qaldırılması da önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz. Çünki bizdə maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq. Müvafiq göstəriş verildi. İndi hökumətdə iş aparılır, müvafiq nazirliklərə göstəriş verilib. İndi bizim maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirib.



Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və yığılan əlavə büdcə gəlirləri mənim göstərişimlə, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir, o cümlədən maaşların, pensiyaların qaldırılmasına. Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik və aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi, burada da sosial müavinətlər orta hesabla iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Minimum əməkhaqqı, minimum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar.

Sakinlər: Sağ olun. Təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Bu il fevralın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və iştirakı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə parkın ərazisində 613, bu il aprelin 6-da isə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi şərəfinə daha 300 ağac əkilib.

Parkın ərazisində neft buruğunun rəmzi olaraq stella quraşdırılıb, yaşıllıqlar salınıb, 2 min yeni ağac əkilib, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cavanşir Rəhimovun 1999-cu ildə quraşdırılmış büstü bərpa edilib, büstün ətraf ərazisi yenidən qurulub, “Veteranlar guşəsi” və iaşə obyektləri yenilənib.

X X X

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Qəhrəman Cavanşir Rəhimovun abidəsini ziyarət etdilər.

X X X

Sonra dövlətimizin başçısı və xanımı parkda istirahət edən digər sakinlərlə görüşüb söhbət etdilər.

Sakinlər: Nə gözəl qonaqlarımız gəlib. Xoş gəlmisiniz, necəsiniz?

Prezident İlham Əliyev: Salam. Çox sağ olun.

Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lələ Rəhimova: Allah Sizə cənsağlığı versin. Bu gözəl bəlamız Milli Qəhrəmandır. Siz həmişə şəhid ailələrinin hörmətini saxlamısınız. Allah Sizi hörmətli eləsin. Biz hər səhər bu parkı ziyarət edirik. Sizin tapşırığınız əsasında yenidən qurulan bu park indi

həmişə böyük diqqət olub, bu gün də bu, belədir.

Lələ Rəhimova: Seçkidən sonra da ilk Sərəncamınızı bizim üçün imzaladınız.

Prezident İlham Əliyev: Bəli, Sərəncam imzaladım və bu Sərəncam indi icra edilir. Əminəm ki, ilin sonuna qədər tam icra ediləcək və 11 min manat ödəniş verəcək.

Lələ Rəhimova: Verilibdir, mən artıq almışam.

Prezident İlham Əliyev: Sizə verilib, bəzilərinə hələ ki, verilməyib, onlara da verəcək. Ondan sonra müavinətlər də 242 manatdan 300 manata artırıldı. Əlbəttə, Azərbaycanda digər sosial ödənişlər də artırılıb və biz daha da artıracağıq, çünki buna ehtiyac var. Biz minimum əməkhaqqını, minimum pensiyayı artırırıq. Ancaq daha da artırılmalıdır və artırılacaq. Hazırda iqtisadi vəziyyətimiz də, maliyyə vəziyyətimiz də



başqa bir aləmdir. Allah Sizi var eləsin, ömrünüz uzun olsun gözəl Prezidentimiz.

Prezident İlham Əliyev: Sağ olun. Bu park doğrudan da indi çox gözəl görkəm alıb, müasirləşib, böyük quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Bu parkın əvvəlki vəziyyəti sizə yaxşı bellidir. Burada çox böyük işlər görülüb və vətəndaşların istirahəti üçün geniş imkanlar yaradılıb.

Sakinlər: Sizə təşəkkür edirik. Sizin rəhbərliyinizlə bizim rayonumuz da gözəlləşib. Nəinki bizim rayonumuz, bütün Bakı şəhəri gözəlləşib. Çox sağ olun, minnətdarıq Sizə.

Şəhid anası Saray Quliyeva: Zəngilan rayonundan məcburi köçkünəm. Sizin sayənizdə bütün qayğılarımız həll olunub. Sizin diqqət və qayğınız sayəsində övladlarımız hamısı ali təhsil aldı. Bu iki gül bala nəvələrimdir. Biz Sizi dəstəkləyirik, Sizin yolla gedirik, Sizə inanırıq.

Prezident İlham Əliyev: Mən də sizə güvənirəm, sizə arxalanıram.

Lələ Rəhimova: Şəhid ailələri, Milli Qəhrəman ailələri də Sizinlədir.

Prezident İlham Əliyev: Mən də sizinləyəm, həmişə sizin yanınızdayam.

Lələ Rəhimova: Seçimimiz bellidir, səmamız açıqdır, günümüz xoşdur, bu gözəl güzəranı bizə yaradırsınız, əmin-amanlıqdır, gecə rahat yatıb rahat dururuq. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Şəhid ailələrinə

yaxşıdır. Biz əlavə əldə edilmiş bütün gəlirləri vətəndaşların sosial müdafiəsinə yönəldəcəyik.

Saray Rəhimova: Sizə tələbələr adından təşəkkürümü bildirirəm. Mənim nəvəm yüksək balla ali məktəbə qəbul olub, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır, onların da təqaüdünü artırmışınız. Bir nəvə kimi bütün o uşaqların adından Sizə dərin təşəkkürümü bildirirəm. Elə hesab edin ki, bütün o uşaqlar Sizə təşəkkür edirlər. Mən çox sevindim, çünki təqaüdü tələbə üçün nə demək olduğunu bilirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Biz həm təqaüdləri artırıyıq, həm də təqaüd alan tələbələrin sayını.

Saray Rəhimova: Bu il də əlaçı oldu. Qırmızı attestatla məktəbi qurtarıb, qəbul olub. İnşallah, gələcəkdə dövlətimizə, millətimizə xeyirli övladlar olurlar.

Prezident İlham Əliyev: İnşallah.

Lələ Rəhimova: Mənim Cavanşirim Qax rayonunda anadan olub. Qax rayonuna getmişdik. O dərəcədə dəyişib ki, Qaxı tanımaq olmur. Sizin sayənizdə çox gözəlləşib.

Prezident İlham Əliyev: Bəli, gözəlləşib.

Lələ Rəhimova: Allah mənə Cavanşirimin adını daşıyan bir övlad da verdi. İndi Cavanşirim hərbi qulluqdadır, Sizin Heydər bənimlə eyni vaxtda əsgərliyə gedib.

19 aprel 2019-cu il

İlham Əliyev: “Maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq”

“Minimum əməkhaqqı, minimum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”

Əvvəli Səh. 3

Əsgərlərimiz Sizin əmrinizi gözləyirlər ki, o əzəli torpaqlarımızı tezliklə azad etsinlər. Şəhidlərimizin qanı tökülən torpaqlarımız azad olsun və hamılıqla yığışib oralara ziyarətə gedək, Azərbaycanımızın bayrağı Şuşada dalğalansın. Amin! Necə ki, Lələtəpədə bayrağımız yüksəldi, eləcə də bütün Azərbaycan torpaqlarında yüksəlsin bayrağımız. Allah Sizi var eləsin! Allah Sizə nəvələrinizin toyunu görməyi qismət eləsin!

Prezident İlham Əliyev: Sağ olun.

Sakin Mirzəağa Quliyev: Mən də Sizi salamlayıram, xoş gəlmisiniz bizim rayonumuza. Bax, yaradılan bu abadlıqlar hamısı Sizin göstərişinizin nəticəsidir. Axsamlar buraya övladlarımızla, nəvələrimizlə, - mənim artıq 5 nəticəm var, - yığışanda Sizə minnətdarlıq edirik. Bütün sahələrdə əldə edilən böyük irəliləyişlər var. Xüsusilə bu sabitlik ki, Sizin hesabınıza, Sizin siyasətiniz sayəsində yaradılıb. Dünyada qarışıqlıq olduğu bir vaxtda Azərbaycanda əmin-amanlıq var. Bunun nəticəsində də bütün sahələrdə nailiyyətlər əldə edilir. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk, Allah Sizə cənsağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun.

Minayə Həsənova: Mən neftçi ailəsindəyəm, buradakıların 70 faizi neftçi ailələrinin

üzvləridir. Mənim 9 nəvəm var, Allah Sizin də nəvələrinizin canını salamat eləsin. Həmişə onları məktəbdən aparanda yapışırlar ki, nəyə gedək bir az parkda gəzək. Mən hesab edirəm ki, bu park balaca Dubaydır. Onu bizə Siz bağışladınız. Bura əsl cənnətdir. Əvvəllər saat 4-5-dən sonra burada gəzmək olmurdu, qorxurdurdu. Hər tərəfi kol-kos basmışdı. İndi isə səhər saat 5-dək arxayın gəzmək olur.

Prezident İlham Əliyev: Mən də çox şadam ki, bu gün sizinlə birlikdəyəm. Ölkəmizin uğurlu inkişafı bundan sonra da təmin ediləcək. Siz də qeyd etdiyiniz kimi, Azərbaycan xalqı sabitlik şəraitində yaşayır. Əmin-amanlıq, sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtidir. Biz indi dünyada baş verən hadisələri görürük, izləyirik. Harada ki, sabitlik pozulur, orada böyük faciələr baş verir. Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan vətəndaşlarıdır, onların fədakarlığıdır, onların bizə göstərdiyi dəstəkdir. Biz bu dəstəyə arxalanaraq böyük işlər görürük. Bu gün Azərbaycan istənilən sahədə - iqtisadi sahədə, sosial məsələlərin həllində, infrastruktur layihələrinin icrasında liderlik göstərir. Nəinki mərkəzdə, qəsəbələrdə də yollar çəkilir, qazlaşdırma gedir, su xətləri çəkilir, belə gözəl parklar salınır.

Minayə Həsənova: Bunu görməyən nankordur, cənab Prezident.

Lalə Rəhimova: Mən hər gün xəbərləri

izləyirəm, Sizin çıxışlarınıza qulaq asıram. Bir gün nəvəm gəldi yanıma dedi ki, bizim İlham babamız nə vaxt bizə qonaq gələcək?

Prezident İlham Əliyev: Gəlmişəm.

Saray Rəhimova: Sizə də, xanımıza da cənsağlığı arzulayıram. Koroğlunun Nigarı, İlhamın Mehribanı, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun.

Saray Rəhimova: Mehriban xanım, mən bir Azərbaycan qadını kimi, Azərbaycan anası kimi Sizinlə fəxr edirəm. Çünki Siz dünya siyasətində olan qadınların içərisində öz sözlünüzü demiş bir insansınız. Allah övladlarınızı, nəvələrinizi saxlasın. Allah hamınıza cənsağlığı versin.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Saray Rəhimova: Siz gözəl ana, gözəl nəvə, Azərbaycanın layiqli xanımısınız. Mən bir ana kimi Sizinlə fəxr edirəm ki, Azərbaycanın belə bir xanımı var. Bizim nəvələrimiz, balalarımız Sizdən nümunə götürür, ailələrimiz Sizin ailənizdən nümunə götürür. Çox şadıq ki, yolumuz açıq, səmamız aydın, gətirdiyimiz yol bəlli, inandığımız insan bizə arxa-dayaqdır.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Minayə Həsənova: Gözümüz aydın olsun, 10 milyonluq xalq olduq. On milyonuncu Mehriban xanım oldu.

Əhalisinin sayı 89 min nəfər olan Qaracuxur Suraxanı rayonunun qədim qəsəbələrindən biridir. Bu parkın müasir səviyyədə yenidən qurulması qəsəbə sakinləri ilə yanaşı, paytaxtımıza gələn qonaqların da asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar açır. Ümumilikdə, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızın inkişaf tempinə uyğun olaraq yeni park, istirahət məkanları salınır, mövcudları isə müasir səviyyədə yenidən qurulur. Bütün bu işlər bir daha göstərir ki, paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində həyata keçirilən layihələr ardıcıl xarakter almaqla yüksək keyfiyyətlə icra olunur.

Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması sakinlərin və şəhərimizin qonaqlarının rahatlığının təmin edilməsində, onların asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır. Paytaxtda yeni parkların və yaşillıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması geniş vüsət alıb. Suraxanı rayonunun ərazisində yenidən qurulan bu istirahət məkanı da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.

Sonda xatirə şəkli çəkdirildi.

“Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir”

Prezident İlham Əliyev İranın sənaye, mədəni və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də İran İslam Respublikasının sənaye, mədəni və ticarət naziri Reza Rəhmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nazir Reza Rəhmani İran İslam Respublikasının Prezidenti Həsən Ruhinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, nəqliyyat, mədəniyyət və bütün digər istiqamətlərdə, o cümlədən sənaye və ticarət sahələrində uğurla inkişaf etdiyini vurğuladı.

Görüşdə ölkələrimizin birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun uğurla fəaliyyət göstərdiyi, Bakıda əczaçılıq zavodunun inşa ediləcəyi, İran İslam Respublikasının sənaye, mədəni və ticarət naziri Reza Rəhmanın Azərbaycan bu səfəri zamanı isə Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməlinin qoyulacağı qeyd edildi.



Söhbət zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsinin artdığı vurğulandı, sənaye sahəsində uğurlu layihələrin həyata keçirildiyi bildirildi və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin və əlavə imkanların olduğu qeyd edildi.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Rəsmi xronika

Prezident İlham Əliyev Vahid Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında hərbi sahədə səmərəli fəaliyyətinə görə Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Prezident İlham Əliyev “Konstitusiyaya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Prezident İlham Əliyev Mirzəcan Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirzəcan Mirzəmməd oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib



Aprelin 18-də Nazirlər Kabinetində “Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Əli Əhmədov Prezident İlham Əliyevin bu il noyabrın 14-15-də “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi haqqında Sərəncam imzaladığını xatırladı. Bildirib ki, bu sammitin keçirilməsi məqsədilə yaradılmış Təşkilat Komitəsində dövlət və hökumət qurumlarının, ictimai təşkilatların, dini qurumların rəhbərləri və nümayəndələri təmsil olunurlar.

Baş nazirin müavini deyib ki, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmiz multikulturalizmin mərkəzi kimi din xadimlərinin iştirakı ilə bir sıra tədbirlərə də ev sahibliyi edib. 2010-cu ildə Azərbaycanda “Dünya dini liderlərinin I Bakı sammiti” keçirilib. Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Bakıda növbəti beynəlxalq sammitin keçirilməsi Prezident İlham Əliyev tərəfindən məqsəduyğun sayılıb. Bu tədbirin keçirilməsi bir tərəfdən Azərbaycanda dini tolerantlığa töhfə kimi qəbul olunacaq, eyni zamanda, müxtəlif ölkələrdən dini liderlər, ayrı-ayrı dini konfessiyaların nümayəndələri bəşəriyyəti narahat edən problemlər ətrafında fikir mübadiləsi apara biləcəklər. Sonra iclasda “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi, fəaliyyət proqramının tərtib olunması ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Qusar və Xaçmaz rayonları ərazisində sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyəti yoxlanılıb



Dövlət Sərhəd Xidmətinin (DSX) reisi, general-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirlər ki, səfər çərçivəsində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd nəzarətinin həyata keçirilməsi üzrə xidməti fəaliyyətə baxış keçirilib. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində yoxlama prosedurlarının sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər aparılıb. Ölkəyə gələn və ölkədən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin effektivliyinin daha da artırılması və keçid müdirlərinin maksimal azaldılması məsələləri nəzərdən keçirilib.

Bu məqsədlə dövlət sərhədindən buraxılış məntəqəsinin vəzifəli şəxslərinin məruzələri dinlənilib, müqabil ərazidə baş vermiş texniki nasazlıq səbəbindən buraxılış rejimində yaranmış sıxlıq halları ilə əlaqədar görülməli olan tədbirlər haqqında müvafiq göstərişlər verilib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısında abadlıq işlərinin aparılması məsələləri müzakirə olunub. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının hökumətləri arasında imzalanmış Sazişə uyğun olaraq, “Samur” çayı üzərində yeni körpünün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin və Sahil Mühafizəsinin sahil nəzarəti məntəqələrinin ərazisində xidməti fəaliyyətin təşkili, şəxsi heyətin xidməti və məişət şəraiti nəzərdən keçirilib. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qanunsuz miqrasiya və qaçaqmalçılıq məqsədilə dövlət sərhədinin pozulması cəhdlərinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqlar verilib.

Düənə YAP Zəngilan rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbəti dəfə prezident seçilməsinin bir ilinin tamam olması münasibətilə tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının üzvü olan rayon ümumtəhsil məktəb direktorları, idarə-müəssisə rəhbərləri, kənd, şəhər, qəsəbə, inzibati-ərazi-dairə üzrə nümayəndələri və həmçinin, Milli Məclisinin deputatı İmamverdi İsmayılov və “Səs” qəzetinin Baş redaktoru Bəhrüz Quliyev iştirak edib. Tədbiri giriş sözü ilə Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov açaraq, tədbir iştirakçılarına Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1 illik fəaliyyəti dövründə əldə olunan uğurlar barəsində məlumat verdi. Bildirdi ki, ötən bir il ərzində Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən böyük islahatlar həyata keçirilib: “Cənab Prezidentin imzaladığı fərman və sərəncamlara əsasən aprel ayının 1-dən əhəlinin müavinətləri, tələbə, magistr təqaüdləri artırılıb, fiziki şəxslərin problemləri kreditləri öz həllini tapıb, mədəniyyət xadimlərinin sosial-mənzil şəraitləri yaxşılaşdırılıb, zəlzələdən zərər çəkmiş vətəndaşların evləri təmir edilib və ya yeni evlərlə təmin olunublar. “Diqlas” ticarət mərkəzində yanğın nəti-



cəsində zərər çəkmiş sahibkarlara dövlət tərəfindən yardım göstərilib. Bütün bunlar Azərbaycan dövlətinin vətəndaşına verdiyi dəyərin ən bariz nümunəsidir”.

YAP Zəngilan rayon təşkilatının sədri Nizami Mönsümov çıxışında xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının yaranmasından, keçdiyi tarixi yoldan danışmışdır. Bildirmişdir ki, insanların arzu və istəklərinin ifadəçisi kimi çıxış edən və bu gün sıralarında 700 mindən çox insanı birləşdirən Yeni Azərbaycan Partiyası səmərəli fəaliyyəti ilə xalqın inam və etibar etdiyi partiya-

ya çevrilib: “YAP nəinki Azərbaycanda, ümumiyyətlə regionda ən aparıcı, demokratik partiyadır. Bütün seçkilərdə YAP xalqın dəstəyini qazanıb. Bununla da alternativsiz partiya olduğunu nümayiş etdirib”.

Tədbirdə çıxış edən “Səs” qəzetinin Baş redaktoru Bəhrüz Quliyev xalqımız üçün əlamətdar hadisələrdən olan 2018-ci il 11 aprel prezident seçkilərindən danışaraq bildirdi ki, prezident seçkilərində xalqın böyük dəstəyini qazanaraq yenidən Azərbaycan Prezidenti seçilən Cənab İlham Əliyev ötən bir il ərzində verdiyi bütün vədlərə əməli fəaliyyə-

Rəsmi açıqlama: 14 yaşlı qıza hücum edən şəxs YAP-ın üzvü deyil



Düənə bəzi saytlar və sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı Sənaya hücum edilməsi barədə xəbərlər yayılmaqdadır. SİA-nın xəbərinə görə, Əli Kərimli və onun ətrafı tərəfindən yayılan məlumatlarda 14 yaşlı qıza hücum edən şəxsin, yeni Tural Qarayevin Yeni Azərbaycan Partiyasının üzvü olması ilə bağlı fikirlər bildirilir. Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasından SİA-ya verilən məlumatda xəbərlərin yanlış olduğu və Tural Qarayevin YAP üzvü olmadığı bildirilib.

Nailə Məhərrəmov

Aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

YAP Zəngilan rayon təşkilatında Cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsinin bir ilinin tamam olması münasibətilə tədbir keçirilib

ti ilə nümayiş etdirib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan ötən bir ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. İmzalanan fərman və sərəncamlarla müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin, çoxuşaqlı ailələrin və tələbələrə təqaüdləri artırıldı. Bütün bunlar aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanıldığını göstərir”.

Tədbirdə çıxış edən millət vəkili İmamverdi İsmayılov, rayon gənclər və idman idarəsinin reisi Natiq Quluzadə, rayon ziyalıları Oktay Ələkbərov, Zakir İbrahimov və digərləri zəngilanlıların hər zaman dövlətin və vətəndaşlarının yanında olduqlarını, hər zaman olduğu kimi bundan sonra da Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləməklə, Onun ətrafında sıx birləşəcəklərini bildirmişdilər.

Rəfiqə

19 aprel 2019-cu il

“Elina məsələsindən manipulyasiya edib kaos yaratmaq istəyən qüvvələr var”

Kimsə, hər hansı bir hadisə baş verən kimi, dərhal linç etməyə adam axtarır

“Gündəm mövzuları o qədər fərqlidir ki, onlara müxtəlif rəqurlardan yanaşmaq olar. Lakin maraqlıdır ki, gündəm rəqurlarını necə müəyyən-ləşdirmək olar, yeni hansı mövzular bizim üçün aktualdır və hansı mövzularla bağlı ortalığı qarşıdırmağa çalışırlar, ictimai qarışıqlıq yaratmaq istəyirlər”. Bu fikirləri tanınmış jurnalist Oktay Hacimusali Facebookda video yayımına çıxaraq, son günlər Elina Hacıyevanın intiharı üzərində siyasi maraqlarını güdən qaragüruh-çu və radikal müxalifətin cəhdlərinin təhlilini apararkən deyib.

Jurnalistin sözlərinə görə, hər kəs əlində olan informasiya resurslarından istifadə edib, müxtəlif yalan məlumatlar və eyni zamanda, yayılması qadağan olan informasiyalar təqdim edirlər: “Təbii və şübhəsiz ki, burada əsas maraqlar məktəbli Elina Hacıyevanın intihar hadisəsi idi. İntihar hadisəsi elə-belə hadisə deyildi, çünki intihar edən varsa, onu intihar həddinə çatdıran da var və bu hala, toplum olaraq alışmışıq. Kimsə, hər hansı bir hadisə baş verən kimi, dərhal linç etməyə adam axtarır. Yəni bildi-bilmədi, tanıdı-tanımadı, dərhal hesab edir ki, qarşı tərəf linç olunmalıdır. Düşünür ki, burada hamı günahkardır, hamı pisdir, hamı bəd-bəxtir.

“Ümumilikdə, proseslər elə gedir ki, bu sürətə vaxt çatdırmaq da olmur” deyər qeyd edən Oktay Hacimusali Elina Hacıyevanın intiharının sosial problem olduğunu deyib və bunun siyasiləşdirilməsini, şoulaşdırılmasını yanlışlıq adlandıraraq, burada çirkin məqsədlərin mövcud olduğunu qeyd edib: “Elinanın məsələsi, heç şübhəsiz ki, sosial problemdir. Amma bu sosial problemin yaranması məqamlarını başladılan istintaq və bu istintaqda təyin olunmuş peşəkar mütəxəssislər araşdıracaq. Əlbəttə ki, burada qaranlıq olan məqamlar ortaya çıxacaq və hadisə ilə bağlı müvafiq tədbirlər görülməlidir. Amma bu məsələni, periodik olaraq, çox ciddi şəkildə manipulyasiya edib, ölkədə çətinlik, kaos və anarxiya yaratmaq istəyən qüvvələr də var və onlar qaragüruhçulardır ki, əllərinə düşən bütün imkanlardan, çalışırlar ki, istifadə etsinlər, Azərbaycanda qarışıqlıq yaratsınlar, Azərbaycanda vətəndaş qarşıdurması yara-daraq, dövlətə qarşı qaldırınsınlar, vətəndaşları dövlətdən narazı salsınlar. Belələri, əlbəttə ki, bilərəkdən fəaliyyət istiqaməti yürüdürlər. Hətta bu hadisəni şoulaşdırmaq da istədilər”.

“Media nümayəndələrinin olduğunu görüb, kameralara düşmək istəyərək, müsahibə verənlərin sifətlərində, mən təəssüf ki, kədər ifadələri görmədim”

Elina Hacıyevanın intiharından şəxsi mənfəət güdələrin şou hazırlamaq, özünü reklam məqsədi daşımaq istəyinin olduğunu bildiren jurnalist həmin məsələyə maraqlı yanaşma edib: “Hadisənin baş verdiyi ərazidə aksiya da keçirdilər. Orada media nümayəndələrinin olduğunu görüb, kameralara düşmək istəyərək, müsahibə verənlərin sifətlərində, mən təəssüf ki, kədər ifadələri görmədim. Yəni Elina Hacıyevanın intihar hadisəsinə görə kədərən insan imicini görmədim. Çünki insanın sifəti hər hansı bir hadisəyə görə özünü bürüzə verir, ayna kimi hər şeyi göstərir. Bu insanlar danışaraq, gü-lərək, simalarında təbəssüm, sanki nəyəse sevindiklərini göstərdilər. Belə düşüncələr



ki, sabah onları göstərəcəklər və aksiyanın onlar tərəfindən keçirildiyi deyiləcək. Hadisəyə bu kontekstdən baxıblar həmin insanlar.

Təbii ki, əgər bir hadisə baş versə, həmin hadisəni araşdırın hüquq-mühafizə orqanları var və bu orqanlar heç bir məlumat verməmiş, heç bir fikir bildirməmiş, ortalıqda yekun nəticə olmamış irəli çıxıb, aksiyalar keçirməyə cəhd göstərirlər, bu yolla baş verən olayı manipulyasiya etməyə çalışırlar. İnanın ki, onları heç biri nə Elina Hacıyevanın valideynləri qədər, nə də onun yaxınları qədər bu məsələyə yana bilərlər”.

“Elina məsələsində linç kampaniyası aparmaq, insanları dövlətə və hakimiyyətə qarşı çevirmək cəhdi absurddur”

Oktay Hacimusali yeniyetmələrin həyata individual baxışlarının olduğunu izah edərək, belə hadisələrdən heç kimin siqortalanmadığını bildirib: “Bilirsinizmi, yaxınları təhsil sahəsində çalışan hər bir insan bilir ki, belə hadisələrdən heç kim siqortalanmayıb və belə hadisələr baş verə bilər. Bütün şagirdlərin, xüsusilə, yeniyetmələrin vəziyyətləri eyni deyil, individualdır. Yəni hər kəsin özünə məxsus psixoloji durumu olur, xüsusilə, yeniyetmələrdə. Misal üçün, aqressiyalar, yeniyetməlik simptomları, haradasa özünü təqdim etmə instinkti olur. Bunu, təbii ki, orada şoulaşdırıb, fəaliyyətə keçmək doğru seçim deyil”.

Bəlli qüvvələrin - Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərənlərin ölkəmiz haqqında mənfi imic yaratmaq istəklərinin hadisə ətrafındakı iddialarının qəbul olunmaz olduğunu deyən media təmsilçisi, əlavə edib ki, belələri, hətta fərdi hadisələri belə şəxsi dividendlərinə yazmağa cəhdlər göstərirlər: “Bu hadisə Azərbaycanda birinci hadisə deyil, minlərlə belə hadisələr baş verir” kimi istiqamətini götürərək, mənfi obraz yaratmaq, insanlara, dünya ictimaiyyətinə Azərbaycanla bağlı mənfi informasiyalar ötürmək xoşagələ hadisə deyil. Biz bilir ki, Elina məsələsi elə də sadə bir hadisə deyil, amma Elina məsələsində linç kampaniyası aparmaq, insanları dövlətə və hakimiyyətə qarşı çevirmək cəhdi absurddur. Niyə absurddur, onu da deyim. Bu hadisənin baş verməsi fərdi bir hadisədir, yeni o bir fərdə aid hadisədir, yeniyetmənin psixoloji durumu ilə bağlı olan hadisədir. Bunu böyük bir miqyasda təqdim edib, ortalığı vətənləyə verib və Elinanın intiharı ilə bağlı, konkret olaraq, dövləti suçlamaq, hakimiyyəti suçlamaq, hakimiyyətdə boşluqların olduğunu demək, iqtidarda bəzi şeylərin öz yerində olmadığını demək özü qəbul olunan bir iddia deyil”.

“Sosial və psixoloji problemlər ailədən çıxan şagirdlər var və onlar yeniyetməliyin gətirdiyi aqressiya, həyata tam oturmamış fikirlər kontekstində xoşagələmiz

hadisələr törədə bilərlər”

“Şəxsən özüm elə hadisələrin şahidi olmuşam ki, məktəblərdə qarma-qarışıq, sosial və psixoloji problemlə ailədən çıxan şagirdlər var və onlar yeniyetməliyin gətirdiyi aqressiya, həyata tam oturmamış fikirlər kontekstində xoşagələmiz hadisələr törədə bilərlər. Belə şagirdləri əldə saxlamaq, onlarla çalışmaq məktəb rəhbərliyi üçün də çətin olur” deyən Oktay Hacimusali bunu sözlərinə sosial izah verib: “Əlxlüsus, həmin məktəblərdə ki, uşaq səhər ora gedir, günortalar isə evinə qayıdır və onun məktəbdə olduğu müddət çox az bir müddətdir. Beş və altı dərs, ən uzağı, 6 saat məktəbdə olur və geri qalan hissəsini isə valideynləri ilə keçirir, ictimai mühitdə, sosial-aktiv həyatın içində olur. Yəni bu, birbaşa məktəblə olmayan və eyni zamanda, ailə ilə bağlı, cəmiyyətdə bağlı olan bir prosesdir. Hər şeyi məktəbin, Təhsil Nazirliyinin üstünə yığıb, cəmiyyətdə çətinlik yaratmaq, o qədər də xoşagələmiz bir hal deyil. Xüsusilə, bunun radikal müxalifətini, misal üçün, müəyyən qrupların ajiotaj yaratmaq istəyi, belə deməyə əsas verir ki, bu məsələ artıq fərqli istiqamətlərə yönəlir. Hər zaman olduğu kimi, sanki biriləri pusqada dayanıb, cəmiyyətdə baş verəcək hər hansı bir hadisəni Azərbaycan hakimiyyətinin, Azərbaycan dövlətinin əleyhinə çevirsinlər və bundan istifadə ələsinlər. Hansı ki, o insanlar da hakimiyyətə gəlsələr, bundan daha dəhşətli hadisələr baş verə bilər. Tədris müəssisələrində kaos və anarxiya yaranar. Yəni yaxşıdır ki, hazırda məktəblərdə müəyyən şeylər var ki, insanlar nə baş verdiyini anlayırlar. Ən azından, məktəb direktorları ilə, nazirliklə məktəb kollektivi arasında müəyyən bir əlaqə var. İnanın ki, bu hadisəni Azərbaycan dövlətinin əleyhinə yönəltməyə çalışan radikal müxalifət qüvvələri, yaxud xaricdə yaşayan və Azərbaycana qarşı çıxış edən, söyüş söyən hakimiyyətdə olsaydılar, bu hadisənin altından çıxma bilməzdilər. Onlar başlarını itirərdilər, bilməzdilər ki, nə etsinlər. Halbuki Azərbaycan dövləti hadisə ilə bağlı ciddi anlamda iş gördü. Yeni ən azından, hal-hazırda istintaq aparılır. Lakin nədənsə, təhsil sahəsində yalnız mənfi tərəflər ictimailəşdirilir. Hansı ki, bu hadisə baş verən günlərdə sosial mediadan oxudum ki, azərbaycanlı tələbə qızlar arasında keçirilən beynəlxalq riyaziyyat olimpiadasında qalib olub”.

“Azərbaycana bütün günün qara yaxan qüvvələrdən hansı biri həmin Fidan Qarayeva haqqında bir informasiya verdi? Yaxud dedi ki, Fidan Qarayeva Azərbaycan təhsilinin adına uğur gətirərək, qızlar arasında riyaziyyat üzrə keçirilən dünya olimpiadasında qalib olub?”

Tanınmış jurnalist qaragüruhçulara yönəldilmiş daha bir sual ünvanlayaraq, onların nəyə görə Azərbaycan təhsilinin uğurları barədə informasiya yaymağa cürət etmədiklərini soruşub: “Tanrı xatirinə, sizdən soruşuram ki, ictimai, yaxud sosial fəallardan, bloqerlərdən, Azərbaycana bütün günün qara yaxan qüvvələrdən hansı biri həmin Fidan Qarayeva haqqında bir informasiya verdi? Yaxud dedi ki, Fidan Qarayeva Azərbaycan təhsilinin adına uğur gətirərək, qızlar arasında riyaziyyat üzrə keçirilən dünya olimpiadasında qalib olub? Bunu demədilər və deməzlər də. Niyə deməzlər, çünki bu adamların işi-peşəsi ancaq və ancaq Azərbaycan əleyhinə informasiyalar yaymaqdır. Bunların Azərbaycanı, yüksək mənada təqdim etmək lüksləri yoxdur. Zəfər, təqdim etsələr, bir çox şeyləri demək məcburiyyətində qalarlar, Azərbaycanın inkişafını, qazandıdığı uğurları etiraf etmək məcburiyyətində qalarlar. Ona görə bunları demirlər ki, məhz Azərbaycan əleyhinə qaraxma kampaniyaları aparınsınlar, yalnız ölkədə olumsuz məsələlər haqqında danışsınlar ki, daha çox dividend gəlsin və daha çox nələrisə əldə etsinlər, xaricdən daha çox qrant alsınlar, xaricdən isə onların başını daha çox sıgallasınlar.

Cəlil Məmmədquluzadənin Qurbanəli bəy hekayəsini hamınız çox gözəl bilirsiniz. Orada, sadəcə, bir şey var idi - “molodes sobaka”. Əslində, leytmotiv budur: Azərbaycandan kənarda bunların başını sıgallasınlar deyər, ancaq və ancaq Azərbaycanın mənfi tərəflərini deyirlər. Amma Azərbaycanda elmdə, təhsildə, mədəniyyətdə, sosial sahədə kifayət qədər gözəl hadisələr baş verir. Sadəcə, bu hadisələri təqdim etməyə ürək lazımdır, həmin ürək isə bəzilərdə, təəssüf ki, yoxdur”.

Rövşən NURƏDDİNOĞLU

Son üç ayda Azərbaycana dünyanın 157 ölkəsindən altı yüz mindən çox ziyarətçi gəlib

Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min və ya 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib.

AZƏRTAC Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, gələnlərin 28 faizi Gürcüstan, 27,4 faizi Rusiya, 11,3 faizi Türkiyə, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrdən olub. Gələnlərin 70,1 faizini kişilər, 29,9 faizini isə qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gələnlərin sayında daha çox azalma Qətər (48,5 faiz), İran (43,4 faiz), İsrail (41,7 faiz), Birləşmiş Ərəb Əmirlikləri (28,1 faiz) və İraq (24,8 faiz) vətəndaşları arasında qeydə alınıb.

Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,8 dəfə, Türkmənistandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Çindən - 46,1 faiz, Yaponiyadan - 32,5 faiz, Gürcüstandan - 22,9 faiz, Omandan - 17,4 faiz artıb. Bu ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,8 faiz artaraq 19,1 min nəfər, Kəfəz ölkələrindən gələnlərin sayı 33,1 faiz azalaraq 106,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,1 faiz azalaraq 202,3 min nəfər olub. Cari ilin yanvar-mart aylarında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64 faizi demir yolu və avtomobil, 35,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından, xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,6 faizi demir yolu və avtomobil, 15,6 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Milli Məclisin deputatları Səbail rayonu 49 nömrəli "İntellekt" məktəb-liseyində oldular

Düənən Yeni Azərbaycan Partiyasının təşəbbüsü və YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Milli Məclisin deputatları Şəmşəddin Hacıyev, Aydın Mirzəzadə və Hikmət Babaoğlu Səbail rayonunun ən qədim məktəblərindən biri olan 49 nömrəli "İntellekt" məktəb-liseyin qonağı oldular.

Deputatlar sinif otaqlarını gəzərək, dərslər prosesi ilə tanış oldular, ibtidai, orta və yuxarı sinif şagirdləri ilə fikir mübadiləsi apardılar, məktəbdə ümumi tədris



mühiti, müəllim-şagird münasibətləri və mənəvi-psixoloji vəziyyətlə maraqlandılar, məktəbdə psixoloji dəstək xidmətinin səviyyəsi və təşkil metodları ilə bağlı şagirdlərin fikirlərini öyrəndilər və müvafiq tövsiyələrini bildirdilər. İbtidai sinif şagirdlərinin millət vəkillərini böyük ruh yüksəkliyi ilə qarşılamaları, Azərbaycan Respublikası, milli ədəbiyyatımız, tariximiz və mədəniyyətimiz haqqında verilən suallara yüksək vətənpərvərlik ruhunda dolğun cavablar vermələri qonaqlarda məmnunluq hissi yaradı.

Orta və yuxarı sinif şagirdləri ilə görüşdə məktəbdə dərslər prosesinin təşkili, mövcud müəllim-şagird-valideyn münasibətləri, təhsil sahəsində həyata keçirilən islahatlar, şagirdlərin bu yeniliklərə münasibəti müzakirə olundu. Məktəblilər qonaqların ümumi dünyagörüşü ilə bağlı suallarına qənaətbəxş cavab verməklə yanaşı, məktəbdə ümumi tədris, təhsil və mənəvi-psixoloji mühitlə bağlı razılıqlarını bildirdilər.

Millət vəkilləri məktəbin direktor müavinləri, psixoloqu və bir qrup müəllimləri ilə görüşdülər, şagirdlərlə aparılan psixoloji təlimin səviyyəsi, məktəblilərin ümumi mənəvi-psixoloji vəziyyəti, şagirdlərə göstərilən psixoloji dəstəyin forma və metodları, valideynlərlə görülən işlər və s. ilə maraqlandılar.

Qonaqlar məktəbdə keçirilən görüşün nəticəsi olaraq, yaradılan tədris şəraitindən, şagirdlərin hazırlıq səviyyəsindən, eləcə də, müəllim-şagird münasibətlərindən məmnunluq ifadə etdilər və məktəbdən xoş təəssüratlarla ayrıldılar.

RƏFİQƏ

YAP Nəsimi rayon təşkilatı BSU ərazi ilk partiya təşkilatı gənclər birliyinin hesabat-seçki yığıncağı keçirilib

Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı BSU ərazi ilk partiya təşkilatının gənclər birliyinin hesabat-seçki yığıncağı keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü önünə əklil qoyublar. Tədbirdən öncə, Dövlət Himni səslən-



dirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva Yeni Azərbaycan Partiyasının keçdiyi böyük və şərəfli yoldan danışdı. O, müstəqilliyin ilk illərində sərəştəsiz insanların yürütdüyü siyasət nəticəsində, ölkəmizin ciddi sosial-iqtisadi böhran keçirdiyini, Azərbaycanın parçalanma ərəfəsində olduğunu qeyd edib. N.Əliyeva, məhz belə bir mürəkkəb dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyini, respublikamızı fəlakətlərdən xilas etmək kimi son dərəcə ağır missiyanı üzərinə götürdüyünü bildirdi. O, YAP-ın, Ümummilli Liderin rəhbərliyi altında vaxtında siyasi meydana gəldiyini, partiyanın ətrafına toplanmış fəal siyasi qüvvələrin və müdrik insanların dövlət quruculuğu işinə səfərbər olduqlarını qeyd edib. Rektor gəncləri dövlət başçısı və YAP-ın ətrafında sıx birliyə çağırıb. O, Azərbaycanı həm daxildə, həm də xaricdə sevməyən qüvvələrin olduğunu bildirib, onların hər addımında dövlətçiliyimizə qarşı ideoloji, siyasi tərxiat aparmağa hazır olduqlarını qeyd edib. N.Əliyeva bu səbəbdən, gəncləri sosial şəbəkələrdə ayıq olmağa və dövlətçiliyimizi müdafiə etməyə səsləyib.

Sonra YAP Nəsimi rayon təşkilatı BSU ərazi ilk partiya təşkilatının sədri Sevinc Axundova iclasın gündəliyi barədə iştirakçılara məlumat verib. Yığıncaqda çıxış edən BSU gənclər birliyinin sədri Şirin Hüseynzadənin universitet üzrə illik fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib. Şirin Hüseynzadənin hesabatına dair iştirakçıların rəyi dinlənilib. Hesabat qənaətbəxş hesab olunub. Ş.Hüseynzadənin fəaliyyətini yüksək qiymətləndirib, ona gələcək işlərində uğurlar arzulayıblar.

Çıxışlardan sonra təşkilatı məsələlərə baxılıb. Səsvermə nəticəsində, BSU ərazi ilk partiya təşkilatı gənclər birliyinin idarə heyətinin üzvləri müəyyənləşdirilib. Universitetin III kurs tələbəsi Murad Sadiqov BSU ərazi ilk partiya təşkilatı gənclər birliyinin sədri, II kurs tələbələri Nadir Qədirlil və Lələ Məmmədzadə isə müavinləri seçilib.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Mələhət İbrahimqızı bildirib ki, YAP milli siyasi iradəni, habelə, xalqımızın milli maraqlarını təmsil edən vahid və aparıcı siyasi qüvvədir: "Ulu Öndər Heydər Əliyevin ideyalarına sadıq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib." Sonda partiya üzv olan altı tələbəyə üzvlük vəsiqələri təqdim olunub.

ZÜMRÜD BAYRAMOVA

Düənən YAP Göygöl rayon təşkilatı gənclər birliyinin IV hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzülüb. Konfransı YAP Göygöl rayon təşkilatı gənclər birliyinin sədri Həbil İsmayılov açdı və hesabat məruzəsi ilə çıxış edib.

Məruzəçi əsas Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi və bunun nəticəsində, ölkədə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissəsinə, milli düşüncəyə malik gənclərin formalaşdığını qeyd edib. Sonra o, gənclər birliyinin hesabat dövründə gördüyü işlər, qazandığı uğurlar barədə məlumat verib.

Konfransda Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyi-

YAP Göygöl rayon təşkilatı gənclər birliyinin IV konfransı keçirilib



dov, rayon təşkilatının sədri Turani Əliyev, Milli Məclisin deputatları Naqif Həmzəyev, Pərvin Kərimzadə çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərə-



findən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, icimai-mədəni, eləcə də, idman həyatında gənclərin uğurlarından bəhs etdilər.

Konfransda təşkilatı məsələlərə baxılıb, Hüseynov Samir Elvar oğlu YAP Göygöl rayon təşkilatı gənclər birliyinin sədri seçilib.

Eyni zamanda, şuranın 15 nəfərdən ibarət tərkibi, həmçinin, YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.

Sonda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edildi.

RƏFİQƏ

İlham Əliyevin siyasi portret cizgiləri

Yaxud regionun inkişaf və sabitliyində İlham Əliyev xarizmasının rolu

Keçən əsrdə yaşamış Hind yoqa təlimçisi və filosofu Oshonun (Bhagwan Shree Rajneesh) belə bir fikri var ki, hər hansı nəticənin necəliyini dəyərləndirmək elmi yanaşmadır, səbəbini, yəni mövcud faktın niyəsini incələmək isə fəlsəfi yanaşmadır. Yəni fəlsəfədə sual edilir: "Bu niyə mövcuddur?". Elm isə belə sual verir: "Bu necə mövcuddur?"

Xalq niyə İlham Əliyevi seçir?

Siyasi portretəndən ştrixlər

İlham Əliyevin doğulub, böyüyüb, tərbiyə aldığı, şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayan ailə mühiti, təhsili və eyni zamanda sağlam və geniş dünya görüşünün kamilləşməsində Ulu Öndərin genetik kodunun daşıyıcısı olmaqla bahəm, onun siyasi məktəbinin yetirməsi, yaxud da Heydər Əliyev siyasətinin ən yaxın izləyicisi və müşahidəçisi olması faktı siyasi portret cizgisində xüsusi iz buraxmış ştrixlərdəndir. Hətta Heydər Əliyevin həyatının rəvan olmadığı dövrlərdə istər-istəməz böyük təzyiqli öz üzərində hiss edən oğul Əliyevin siyasi portret cizgilərində iz buraxan bu təzyiqlərə sinə gərmək qətiyyəti İlham Əliyevin xarakterik xüsusiyyətlərində öz əksini tapmışdır.

Mətinlik, əzmkarlıq, dözümlü və iradə, Onun siyasi portretindəki xüsusi ştrix və yaxud ən böyük cizgi-səbrlə, təmkinlə Qalib Gəlmək əzmi və qəti iradə nümayişidir. O, başladığı istənilən layihədə öz qalibiyyətinə, uğurlu nəticəyə böyük inamla əminidir ki, bu da onun xarizmasını şərtləndirən ən vacib keyfiyyətlərdəndir.

İrsi xüsusiyyət və fitri istedadı, eyni zamanda təlim-tərbiyə, təhsili və keçdiyi heç də rəvan olmayan həyat yolu və böyük siyasi təcrübəsinin Onun siyasi portretində dərin iz buraxmış xarakterik xüsusiyyətlərinin formalaşmasına ciddi təsir göstərdiyi daha aydın görünür. Azərbaycan tarixinin ən ciddi, həyatı əhəmiyyətli, dönüş məqamı və dönüş mərhələsinin yaşandığı bir dövrdə bu qədim xalqa rəhbərlik, sərkərdəlik etmək missiyası nəşib olmuş İlham Əliyevin geniş analitik təfəkkürü-dərin zəkənin, formalaşdığı və yaşadığı zaman-dövrən və mühitin, keçdiyi burulğanlarla zəngin olan siyasi-həyat təcrübəsinin məcmusudur. Onun keçmiş və müasir liderlərdən bir fərqliliyi də, bəlkə də hardasa müəyyən energetik-mistik qanunauyğunluq da var ki, sanki Uca yarıdan oğul Əliyevi xarakterik olaraq müasir Azərbaycan coğrafiyası üçün görüldürmüşdür.

O, ən böyük azərbaycanlı kimi ölkənin geosiyasi, mədəni-mənəvi əksliklərin və müxtəlif sivilizasiyaların kəsişməsində yerləşdiyi üçün geniş tolerant dünya görüşü ifadə etməyi bacaran nadir siyasətçilərdəndir. O, xaraktercə islahatçıdır, yeniliklərin mənimsənilməsi və daha da modernləşdirilib tətbiq olunmasında daim təşəbbüskardır.



Eyni zamanda, xüsusən milli-mənəvi, mədəni və əxlaqi, ənənəvi dəyərlərin qorunub saxlanılmasında mühafizəkardır və bu məsələlərdə konkret münasibət ifadə etməkdən çəkinmir.

Onda Şərqi uzaqgörən müdrikliyi, qəribin təmkinli, pragmatik soyuqqanlılığı, ancaq eyni zamanda qafqazlıların da mərdliyi və istiqanlılıq xüsusiyyətləri cəmləşmişdir. Azərbaycan liderinin 24.04.2014-cü ildə Praqada keçirilən dövlət və hökumət başçıları arasında iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitdə beynəlxalq tribunadan "Türkiyə burada yoxdur, biz burdayıq" deyə çıxış edərək Türkiyənin müdafiəsinə qalxması onun mərdliyi, ədaləti və qətiyyəti ifadə edən şəxsi keyfiyyətlərinin göstəricisi kimi xarakterizə olunur.

O, eyni zamanda əks qütblərdə, yaxud ziddiyyətli mövqələrdə dayanan qüvvələrlə açıq faydalı dialoq qurmaq istedadına malikdir. Çünki, O, dərin analitik təfəkkürlə hadisələrin və ya situasiyanın rəssional analizini verərək, pragmatik yanaşma ilə müxtəlif mövqələrin progressiv uzlaşma nöqtələrini tapmaq zəkasına və məntiqi yanaşma ilə inandırmaq bələğətinə malikdir. O, vaxtilə yaşadığı Kreml mühitini də, yüksək təhsil və geniş dünyagörüşü ilə qərb dünyasını da əla tanıyır və dünyagörüşü baxımından həm Moskvalıdır, həm avropalıdır, həm də asiyalıdır.

Neft xoşbəxtlikdirmi?

Ərazisinin 20 %-nin işğal, əhalisinin 10%-nin məcburi köçkün halında yaşamaq məcburiyyətində qalma səbəbi müstəqilliyimizə təhdidlər fonunda Azərbaycan dövlətinin yerləşdiyi vacib strateji-geosiyasi mövqedə və neft ölkəsi olaraq tam müstəqil siyasət yürütməsi bugünkü dünyanın möcüzələrindəndir. Azərbaycanın vəziyyətində olan və Azərbaycan böyüklüyündə ikinci bir ölkə yoxdur ki, müstəqil siyasət həyata keçirə bilsin, həm də müsəlman ölkəsi olaraq.

"Əsrin müqaviləsi" neft kontraktlarının imzalanması böyük çətinliklərdən keçmiş, dövlət çevrilişlərinə cəhdlər, hətta sui-qəsd cəhdləri və nəhayət adı çəkilən layihənin fəaliyyətə başlaması və s. barədə mətbuatda, ictimaiyyətdə geniş məlumatlar olduğu üçün məsələyə daha çox basqa tərəfdən baxmağa çalışacağıq. Onu da yeri gəmişkən qeyd etməyi vacib hesab edirik ki, XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin 2006-cı il iyul ayının 13-də təntənəli açılış mərasimindən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi həm daxili, həm regional, sosial-iqtisadi, humanitar-mədəni layihələr baxımından, çevik, ardıcıl, sabit, sürətli və perspektiv nəticələrə hesablanmış konseptual siyasəti təhlil predmetidir.

Xəzərin Azərbaycan sektorunda neft və

qaz ehtiyatlarının istismarı ildən-ile genişlənir və bunun nəticəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam şəkildə təmin etmişdir. Dünyanın enerji təminatında ölkəmizin xüsusi çəkisi və strateji əhəmiyyəti daha da yüksəlir. Eyni zamanda, "Şahdəniz" yatağında qazın istismarının genişlənməsi ilə əlaqədar Azərbaycan özünün daxili tələbatını tam ödəməklə bərabər, bu mavi yanacaq növünün beynəlxalq bazarlara ixrac etmə imkənini əldə etmişdir. 2007-ci il iyul ayının 3-də Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sistemində daxil oldu. Qaz nəqliyyat infrastrukturunun, xüsusilə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyəti sayəsində Azərbaycan qəribin mühüm qaz ixracatçısına və global enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir. Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlərlə birlikdə hasil olunan neftin və qazın iri həcmli nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edilmişdir. Belə ki, neft strategiyasının həyata keçirilməsinin ilk illərində ilk növbədə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yəni quruldu. Yuxarıda qeyd olunan və mövcud olan layihələrin fəaliyyət göstərməsi və bu kəmərlərlə neft və qazın nəqlinin ildən-ile genişlənməsi neft strategiyasının mühüm

İlham Əliyevin siyasi portret cizgiləri

Yaxud regionun inkişaf və sabitliyində İlham Əliyev xarizmasının rolu

qələbəsi kimi qəbul edilir. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yarandı, eyni zamanda ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Dünya ölkələri xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənməmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli tövələr vermişdir. 2012-ci ildə "Şahdəniz-2" layihəsi üzrə Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi ilə bağlı razılıq əldə edildi. Layihə çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atıldı, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin inşasına dair sazişlər imzalandı. 2018-ci ildə istismara verilən TANAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olaraq kəmərin bu qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. 2013-cü ilin iyul ayının 28-də "Şahdəniz" konsersiumu "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün Trans-Adriatik qaz boru kəmərinin seçildiyini elan etdi. Uzunluğu 870 km olan və ilkin olaraq, 5.2 milyard ABŞ dolları məbləğində qiymətləndirilən TAP layihəsi Cənubi Qafqaz qaz kəmərinin (BTƏ) və Trans-Anadolu qaz kəmərinin davamıdır. Bu boru kəməri "Şahdəniz-2" yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2014-cü sentyabr ayının 20-də isə Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyinə və "Cənub" qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirildi. Mərasimdən sonra təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilən "Cənub" Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri TANAP-ın təməlini qoydular. TANAP Yunanıstan sərhədində uzaqcaq. "Əsrin müqaviləsi" ilə əsas qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq, Azərbaycanın regionun lider dövləti, eləcə də regional və global iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır.

Regionun ümumi inkişafında hətta perspektiv planda orta Asiya regionuna daxil olan ölkələrin və avropanın enerji ixracı, enerji təminatı və enerji təhlükəsizliyi layihələrində birbaşa və bilavasitə təşəbbüskar və aparıcı rol oynayan Azərbaycan dövlətinin gücü artıqca beynəlxalq nüfuzunun da yüksəldiyini müşahidə edirik ki, o da öz növbəsində müstəqilliyimizin dönməzliyini, dövlət siyasətinin yalnız milli maraqlar üzərində qurulmasını inamla möhkəmləndirir. Keçən dövrün təhlili göstərir ki, Azərbaycan dövləti tərəfindən yaranmış əlverişli şəraitdə çox səmərəli ardıcıl kompleks tədbirlər həyata keçirib.



Yollar mədəniyyətləri birləşdirir

Prezident İlham Əliyev tərəfindən imzalanmış və vaxtında istismara verilən həm beynəlxalq avtomagistralın, həm daxili avtomobil yollarının yüksək standartda uyğun şəkildə əsaslı təmiri və bir çox hallarda yeni avtomobil yollarının tikilib istismara qəbul edilməsi trayektoriyası və xronologiyası məsələnin planlı şəkildə hansı ardıcılıqla həyata keçirildiyinin əyani göstəricisidir. Məsələn: Azərbaycan Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" çərçivəsində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Şamaxı-Yevlax, Xocasən-Lökbatan-Yevlax-Gəncə, Gəncə-Qazax-Gürcüstan dövlət sərhədində avtomobil yolları yenidən qurulmuşdur. Bundan başqa, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci, həmçinin 2008-2013-cü illər üçün tədbirlər planlarına müvafiq olaraq, paytaxtda 26 yol qovşağı, körpü və 88 piyada keçidi tikilmiş, paytaxtətrafi kənd və qəsəbələrin inkişafını nəzərdə tutan yolların yenidən qurulması işləri aparılmışdır.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 28 dekabr 2015-ci il tarixli sərəncamı yol təsərrüfatında yeni dövrün başlanması kimi xarakterizə olunmalıdır. Bu sərəncamın imzalandığı vaxtdan keçən qısa dövr ərzində

4.1 milyon nəfər əhalinin yaşadığı və 1318 yaşayış məntəqəsini birləşdirən uzunluğu 3438.2 km olan avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri başa çatdırılmışdır. Ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 29 yeni körpü və 19 piyada keçidi tikilmişdir. Paytaxtda görülən işlərdən danışarkən, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçidin və müxtəlif səviyyəli yol qovşağının inşasını da xüsusi vurğulamaq lazımdır.

Qeyd edilənlərlə bərabər, 2016-cı ildə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax mənzilinin 115 km hissəsi açılmış, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Yenikənd-Salyan rayonun ərazisindən keçən 23.4 km hissəsi istifadəyə verilmişdir. Çoxdan gözlənilən Kür çayı üzərində uzunluğu 201 m, eni 14.5 m olan yeni körpünün açılışı olmuşdur. Eyni zamanda, 87.8 km olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsi istismara buraxılmışdır.

Ötən il, eyni zamanda, "40 kənd yolu" layihəsinin icrası çərçivəsində mühüm işlər görülmüşdür. Regionların sosial-iqtisadi inkişafına mühüm təsir göstərən bu layihənin gerçəkləşdirilməsinin kənd yollarının tikintisinə və yenidən qurulmasına yönəldilməsi xüsusi əhəmiyyət kəsb etmişdir. Layihə çərçivəsində respublikanın 34 rayonunda 1 milyon 400 min nəfər əhalinin yaşadığı 423 yaşayış məntəqəsini birləşdirən 52 kəndlərə və Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihəsi, həmçinin 14 respublika əhəmiyyətli layihənin icrası uğurla başlandırılmışdır. Yol infrastrukturunun inkişafı

na xüsusi diqqət ayıran Prezident İlham Əliyev demək olar ki, bütün yolların çəkilişində və istifadəyə verilməsində şəxsən iştirak etmişdir.

Əsası 2004-cü ildə qoyulan bu layihələr əsasında şimal-cənub və şərq-qərb tranzit nəqliyyat qovşağının perspektiv strateji inkişaf proqramının mühüm hissəsi kimi artıq böyük regional proyektin tərkib hissəsinə çevrilmişdir.

Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyayı birləşdirən şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülmüşdür. Təməli 2007-ci ildə qoyulmuş, uzunluğu 826 km olan Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci il oktyabr ayının 30-da Bakıda rəsmi açılışı olmuşdur. Bununla yanaşı 20 aprel 2016-cı ildə şimal-cənub beynəlxalq nəqliyyat dəhlizinin genişlənməsi istiqamətində ikitərəfli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, Azərbaycan tərəfi İran sərhədində bir dəmir yol körpüsünün və uzunluğu 8.3 km olan (İran-Astara) birxətli dəmir yolu qovşağının tikintisini həyata keçirmişdir. Bununla da Azərbaycan siyasi-iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilmişdir.

Cənab Prezidentin təşəbbüsü ilə Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı olan Ələt dəniz ticarət limanının təməli 2007-ci ildə atılmış və 2017-ci ildə fəaliyyətə başlamışdır.

İlham Əliyevin siyasi portret cizgiləri

Yaxud regionun inkişaf və sabitliyində İlham Əliyev xarizmasının rolu

Əvvəli Səh. 9

Bununla paralel olaraq 2011-ci ilin mart ayında Heydər Əliyev Adına Beynəlxalq Aeroportun yenidən qurulması ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalamış, tikinti işləri sürətlə həyata keçirilərək 2014-cü ilin mart ayın 17-si yeni aeroportun inşası başa çatmış və Bakının Heydər Əliyev Beynəlxalq hava limanı dünyanın "5 ulduz"lu 9 əsas hava limanı sırasına daxil olmuşdur. Həmçinin Azərbaycanda 7 aeroport tamamilə yenidən qurularaq istifadəyə verilmişdir ki, onlardan 6-sı (Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala) beynəlxalq hava limanı statusu almışdır.

Dünya Azərbaycanı yeni rakursdan tanıyır

Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistralının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığını, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanı regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda yüksək texnologiyaların tətbiq olunmasına və ölkədə kosmik sənayenin yaradılmasına təkan verilməsi məqsədilə, "Azərbaycan Respublikasında Kosmik sahənin yaradılması və Telekommunikasiya Peykərinin orbitə çıxarılması haqqında" Prezident İlham Əliyevin 2008-ci il 04 noyabr tarixli sərəncamında Kosmik Sənayenin yaradılması və inkişafına dair Dövlət Proqramının hazırlanması nəzərdə tutulur.

Dövlətin iqtisadi və hərbi gücünün inkişafı zərurəti kosmik tədqiqatlar sahəsində fundamental elmi biliklərin genişləndirilməsini tələb edir. Kosmik fəzanın fəth edilməsi iqtisadiyyatın və milli təhlükəsizliyin səviyyəsini müəyyənləşdirən amillərdəndir. Aerokosmik fəzada yerləşdirilmiş cihazlar və komplekslər öyrənilən obyektlər haqqında genişmiqyaslı və keyfiyyətə yeni olan məlumatları operativ şəkildə əldə etməyi, aerokosmik laboratoriyalar isə komponentlərin, dünya okeanının, planetlərin və digər xüsusi obyektlərin öyrənilməsinə geniş imkanlar yaradır.

Prezident İlham Əliyev tərəfindən 15 fevral 2011-ci ildə xüsusi sərəncamla 2011-ci il Turizm ili elan etdi və Azərbaycanın həm daxili avtomobil yollarının, beynəlxalq aeroportların eyni zamanda inkişafı və xidmət sahələrini əhatə edən yeni turizm infrastrukturunun əsası qoyuldu. Turizm infrastrukturunun yaradılması və eyni zamanda ölkəmizin tanınması xarici turistlərin cəlb olunması məqsədilə müxtəlif istiqamətlərdə işlər həyata keçirilmişdir ki, bu baxımdan Evroviziya 2012 mahnı müsabiqəsinin Bakıda keçirilməsi çox əlamətdar hadisə kimi qiymətləndirilir.

Dövlət başçısının xüsusi diqqət ayırdığı prioritet sahələrdən biri də cəmiyyətin sağlamlıq inkişafını şərtləndirən insanlarda əzmkarlığı və iradəni formalaşdıraraq, fiziki sağlamlığı və sağlam rəqabəti stimullaşdırıb tərənüm edən bədən tərbiyəsi və idman sahəsidir ki, Azərbaycan dövlətinin bu sahədə sistemli olaraq həyata keçirdiyi layihələr keti nəticəsində ölkədə idman və bədən tərbiyəsi sürətli inkişaf prosesi keçmiş, böyük uğurlar əldə edilmişdir. Bakıda və bölgələrdə 43 Olimpiya İdman Kompleksi, xeyli say-



da idman qurğuları, stadionlar və digər idman meydançaları tikilib istifadəyə verilmiş, mövcud idman obyektləri yenidən qurulmuşdur. Azərbaycan idmançıları ildən ilə öz nəticələrini yaxşılaşdırır, yüksək nailiyyətlər əldə edirlər. İdmançılarımız 2004-cü il Afina Olimpiadasında 5 medal (1 qızıl, 4 bürünc), 2008-ci il Pekin Olimpiadasında 6 medal (1 qızıl, 1 gümüş və 4 bürünc), 2012-ci il London Olimpiadasında 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc), 2016-cı il Rio-de-Janeyro Olimpiya oyunlarında isə 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanmışlar. Sonuncu Olimpiya oyunlarında qazanılmış medalların sayına görə Azərbaycan dünyada 14-cü, Avropada 7-ci, MDB ölkələri arasında 2-ci müstəqim aləmində isə 1-ci olmuşdur.

2015-ci ildə Azərbaycan tarixində ilk dəfə keçirilən Avropa oyunlarına ev sahibliyi etmişdir. 50 ölkəni təmsil edən 6000 idmançının iştirak etdiyi oyunlarda ümumi hesabda 2-ci yer tutmuşdur, 21-i qızıl olmaqla 56 medal qazanmışdır. 2017-ci ilin mayında Bakıda keçirilmiş IV İslam Həmrəylik oyunlarında isə Azərbaycan kamanda hesabında 1-ci yeri çıxmışdır. 2016-cı ildən etibarən Bakıda hər il ümumi auditoriyası 500 milyon nəfərdən çox olan "Formula 1" yarışları təşkil edilir.

Aqrar islahatlar

Cənab Prezidentin aqrar sektorda da keçirdiyi islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəşt və yardımlar ölkə iqtisadiyyatında bu sahənin ardıcıl inkişafına zəmin yaradılması məqsədilə 2003-2008-ci illərdə meliorasiya tədbirlərinin həyata keçirilməsi üçün bir sıra imzaladığı sərəncamlarını qeyd etmək zəruridir. Ölkədə iri su anbarları, 4 min kilometrlik suvarma kanalları, 2,4 min kilometr kollektor-drenaj şəbəkələri tikilmiş və bərpa olunmuş, 360 min hektar torpağın su təminatı və digər meliorativ tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 19.12.2019-cu il tarixdə fərman imzalamışdır ki, bu fərmanla da ölkədə kənd təsərrüfatı məhsulları istehsalçıların texnika ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüş, kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqə-

bətyönlü fəaliyyətin təmin edilməsi, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlər istiqamətində mühüm işlər görülmüş, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərilməsi, həmçinin heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Regionda Azərbaycan faktoru

Əlbəttə, bütün bu layihələrin həyata keçirilməsi və uğurlu nəticəsi Prezident İlham Əliyevin cəsarətli, çevik, uzaqgörən pragmatik siyasət yürütmək bacarığı və uğurlu qələbə əzmi, iradə və qətiyyəti ehtiva edən şəxsi keyfiyyətlərinin təzahürü inikasidir ki, bu da təkəcə Azərbaycan xalqının bugünü və gələcəyinin deyil, regionun ümumi inkişafını şərtləndirən perspektiv plan üzərində qurulmuş siyasətinin nəticəsidir. Azərbaycan dövlətinin və şəxsən İlham Əliyevin, liderliyi ilə, yaşadığımız əsrin əvvəlində regionda həyata keçirilən regional və beynəlxalq layihələr və meqalayihələr hazırda və perspektiv planda böyük bir regionun təhlükəsiz, inteqrativ iqtisadi inkişafını sürətləndirməklə bərabər Azərbaycanın beynəlxalq siyasi çəkisini artırır. Sözsüz ki, dövlətin və ölkənin iqtisadi gücü, siyasi çəkisi və nüfuzu yüksəldikcə hərbi qüdrəti də durmadan inkişaf edərək, həm şəxsi heyətin fiziki, mənəvi-psixoloji, həm peşəkarlıq səviyyəsi, həm də ən müasir texniki və hərbi təhcizati daim inkişaf edərək ən yüksək həddə saxlanılır. Bir faktı qeyd etməklə bu sahənin necə dinamik, çevik və hazırlıqlı olduğuna diqqət çəkmək olar ki, 2018-ci il ərzində müxtəlif vaxtlarda iki dəfə hərbi parad keçirilmişdir.

Neft xoşbəxtlikdirmi sualına yenidən döndükdə, düzgün yürüdülməyən neft siyasətinin Holland sindromuna və yaxud müasir dünyada Venesuela nümunəsinə tarix şahidlik edir. Bu gün istər Afrikada, Asiyada demək olar ki, bütün neft ölkələri müxtəlif təzyiqlər altında inləyirlər. Azərbaycanda isə neft kapitalının qeyri-neft sektorunun inkişafına transmissiyası prosesi çox uğurla həyata keçirilməklə yanaşı, eyni zamanda paralel olaraq neft kapitalının insan kapitalına çevrilməsi prosesi də diqqətlə həyata keçirilir.

Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun vətəndaşdır

Həyata keçirilən bir çox sosial layihələr və bu sahəyə davamlı dövlət investisiya yatırımları vətəndaşların sosial şəraitinin yüksəldilməsi, yaşam tərzinin yaxşılaşdırılması ilə yanaşı, cəmiyyətin mədəni-intellektual səviyyəsinin daha da inkişafına hesablanmış konseptual dövlət siyasətidir.

Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiqlənməsi barədə 2013-cü il 24 oktyabr tarixli Sərəncamı böyük əhəmiyyətə malikdir. Sərəncamda dövlətimizin inkişaf konsepsiyasına uyğun olaraq, strategiyamızda davamlı, dayanıqlı və rəqabət qabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafına önəm verən, insan resurslarının yetişdirilməsini və idarəedilməsini gerçəkləşdirən müasir təhsil sisteminin yaradılması ön plana çəkilir. Eyni zamanda, bu konseptual sənəddə ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq müəyyənləşdirib, təhsil işçiləri qarşısında yeni, məsul vəzifələr qoyulub. Prezident İlham Əliyev bu məsələyə böyük önəm verərək qeyd edir: "Əlbəttə, qarşımızda duran bütün vəzifələri gerçəkləşdirməyə nail olmaq üçün bizə ilk növbədə, peşəkarlar lazımdır. Bütün sahələrdə peşəkarlar lazımdır. Hansısa mühüm bir istiqamətə peşəkar kadr gələn kimi, biz o saat müsbət dinamika görürük. Müasir dünyada ölkənin uğurunu biliklər, elm, texnologiyalar və təhsil müəyyən edir...".

O, xalqla həmişə açıq, səmimi təmas qurmağı bacarıb və bu bir çox liderin ən böyük arzusudur desək yanılmırıq. Əslində daha geniş təhlil mövzusu olan lakin publisistik yanaşma üslubu ilə məhz xalq niyə İlham Əliyevi seçir sualının cavabını qısa formada təhlil etməyə çalışdıq.

Böyük ingilis siyasətçisi və dövlət xadimi Uinston Çörçill demişdir: "Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir".

*"Region" Analitik İnformasiya
Mərkəzi "SƏS" qəzetinin sifariş
əsasında hazırlanmışdır*

Türkiyə Atlantika ötəsi marağında deyil, Avrasiyaya yönəlmiş siyasətlə yoluna davam etməlidir

Koray Kamacı: "Türkiyə keçmişdə Klaudionun istədiyi şəkildə illərini fəda etmişdi"



"Amerika, xüsusilə, gələcək zamanlarda Avrasiya Birliyi layihəsinə qarşı, bölgədə özünün quracağı Böyük Qafqaz layihəsi ilə tarazlığı dəyişdirmək istəyir". Sözügedən siyasi analiz Türkiyənin nüfuzlu analitik yazarı Koray Kamacının "bursaarena.com.tr" saytıdakı videoməqaləsində qeyd olunub.

Məqalədə ABŞ-ın Avrasiya regionunda maraqları incələnilib, müəyyən nəticələr və proqnozlar sadalanıb.

Qeyd olunur ki, ABŞ-ın siyasi hakimiyyəti özəlliklə Qafqaz ölkələri başda olmaqla, türkdillil dövlətlərə müxalif olan bütün kəsimi bu layihə çərçivəsində toplayıb, vahid güc birliyi yaratmaq istəyindədir. SİTAT: "Amerikanın ən böyük məqsədlərindən biri də, Avrasiya Birliyini təsirli hala salmaq üzərində fəaliyyət göstərməkdir. Amerika və Avrasiya blokunu bu layihə ilə, yəni Böyük Qafqaz layihəsi ilə, cənubdan da ərəb "NATO"su ilə əhatələməyə çalışacaq. Bu mənada, ABŞ ayrıca olaraq, xüsusilə, Qara dənizlə Aralıq dənizini nəzarət altında tutmağa hədəfləyir. Bütün bu layihələrin mərkəzində isə Türkiyə dayanır. Bunu heç bir zaman unutmamalıyıq".

Müəllif bildirir ki, ABŞ Böyük Qafqaz layihəsini uzun zamandır ki, qlobal monarxiyasının gələcək vizyonu baxımından planlaşdırır və həmin layihəni bütün detalları ilə hazırlayıb: "Bu bölgələrdəki müxalifləri layihə ətrafında birləşdirmək planı da mövcuddur. Özəlliklə, Orta Asiyadakı FETÖ, aktiv olaraq, istifadə ediləcəkdir".

Türkiyədə ABŞ-a qarşı böyük ictimai rezonansa səbəb olacaq antiimperializm hərəkətinə başlanılacaq

Koray Kamacı siyasi təhlilində Türkiyədən də müəyyən müxalif qrupların adıçəkilən layihəyə cəlb olunacağını istisna etməyib və sual edib: "Türkiyədə bu mövzuda hansı siyasi müxalif qrup layihəyə daxil ediləcəkdir? Maraqlıdır, burada bəzi tanınmış qruplar və şəxslər ola bilərmi? Sözügedən mövzunu yaxın vaxtlarda daha təkmil şəkildə təhlil edəcəyik".

Müəllif yazır ki, Amerika imperializminin Orta Asiya və Qafqaz siyasətlərində Türkiyənin hansı tərəfdə olması da diqqət mərkəzindədir. Belə ki, ABŞ-ın Rusiya-Türkiyə əlaqələrini seyr etməsi Türkiyənin xarici siyasətini anlaması baxımından önəmlidir. Kamacıya görə, yaxın vaxtlarda Türkiyədə ABŞ-a qarşı böyük ictimai rezonansa səbəb olacaq antiimperializm hərəkətinə başlanılacaq. Bu mənada, təhlilini davam etdirən müəllif qeyd edir: "Türkiyənin regional siyasətlərini düzgün analiz etmək lazımdır. Türkiyədə Avrasiya siyasəti birbaşa 2200 illik qədim dövlət siyasəti olaraq, ortaya qoyul-

maqdadır. Avrasiya Birliyi layihəsi Türkiyə dövlətinin hazırkı 100 ildə ən böyük hücumlara məruz qala biləcəyi bir layihədir. Müəyyən qurumlar ser sindromundan çıxaraq, daxilə qapanıb müdafiə olunmağa deyil, hücum qarşı istiqamətlənmiş strategiya ilə hərəkətə keçməlidirlər".

Boltonun ziyarətinin kökündə ABŞ-ın Böyük Qafqaz siyasətinə aid ipuclarının olduğunu mütləq şəkildə göstərir

"Türkiyə Avrasiya Birliyi içində təsirli və təcrübəli olacaq" deyə yazan müəllif ölkədəxili siyasi qurumların da buna görə dizayn edildiyini bildirir: "Xüsusilə, 15 iyul dövlət çevrilişi cəhdindən sonra, bu qurumlarda böyük yoxlamalara başlandı. Bu, hər sahədə təsirini göstərəcək.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın beynəlxalq məsələlər üzrə müşaviri Con Bolton oktyabr ayında Azərbaycanı, Ermənistanı və Gürcüstanı ziyarət etmişdi. Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalar, Amerika-Rusiya arasındakı gərginlik və Türkiyə ilə S-400 məsələsindəki inkişaf, eləcə də, bölgələrin dəyişən tərəfləri göz önünə gətiriləndə, Boltonun ziyarətinin kökündə ABŞ-ın Böyük Qafqaz siyasətinə aid ipuclarının olduğunu mütləq şəkildə göstərir. Amerikanın Böyük Qafqaz layihəsi bölgədə, xüsusilə, Rusiya, Türkiyə, İran və Çin üçün təhlükə yaratmaqdadır. Bu mənada, həmin dövlətlər Amerikanın bu siyasətinə daha çox diqqət yetirəcəklər.

Amerika Türkiyə ilə strateji müttəfiqdən daha çox strateji bir düşmən kimi davranır

Türkiyə, hər nə olursa-olsun, artıq Atlantika ötəsi marağında deyil, Avrasiyaya yönəlmiş siyasətlə yoluna davam etməlidir.

Nəticədə, bu günlərdə məlum S-400 böhranında Amerika Türkiyə ilə strateji müttəfiqdən daha çox, strateji bir düşmən kimi davranır. Bu mənada, Henri Kessincerin bir sözü unudulmamalıdır: "Amerikanın dostu olmaq, düşməni olmaqdan çətinidir". Necə ki, bu sözün önemi son vaxtlar öz təsdiqini tapmaqdadır. Türkiyə keçmişdə Klaudionun istədiyi şəkildə illərini fəda etmişdi. Amma artıq vəziyyət dəyişib və yeni dünya düzənində Türkiyə Avrasiya siyasəti ilə bölgənin önəmli siyasi və enerji mərkəzi olacaq. NATO-ya qarşı ən böyük güc Avrasiya Birliyidir. Türkiyə Avrasiya Birliyi içində tarixi bir yer tutmağı bacarıb və Türkiyə gələcək zamanda Avrasiyanın parlayan ulduzu olacaq!"

Rövşən
NURƏDDİNOĞLU

"Milli demokratçılıq", yoxsa milli satqınçılıq?

"Ən böyük şər oğurluq, hətta qətl də deyil, satqınçılıqdır"

Bəli, dərk edə-edə, anlama-anlama ölkəmizin düşmənləri ilə bir dam altında oturub, dövlətçilik maraqlarımızı satmaq. Ömər Xəyyama görə, "İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar". Səbəb aydındır. Satqın zehniyyəti nədən qaynaqlanır? Əlbəttə, maliyyə-pul arqumentindən satqın yalnız məntiqləmi düşündür? - suallarına mütləq olmasa da, elmi cavablar var. Alınan nəticələr göstərir ki, sən demə, işin kökü yalnız acgözlük və pul deyil. Kimsə, doğrudan da, varlanmaq üçün, xəyanətinə əvəz olaraq pula satılır. Məhz buna görə - xəyanətin qiyməti yüksəkdir. Satqın üçün hər şey - satılıq maldır.



Satıb-satılan əxlaqsızların mənəviyyəti olmaz

Sirr deyil ki, bu gün ölkəmizin günü-gündən artan inkişafını görməyən, şəxsi maraqlarına görə milli dəyərimizi gözəndən salan sapı özümüzə olan satılıb-satılan baltalar "siyasi mühacir" adı altında çörəyini yeyib, suyunu içdikləri vətənlərinə qarşı antitəbliğat kampaniyası aparmaqla, erməni lobbisi tərəfindən lazımı maliyyələrlə satın alınırlar. Erməni lobbisinin maliyyələşdirdiyi bu əxlaqsız və satqınlar - Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriye, Həbib Müntəzir və digər bu kimi parazitlər həyasızcasına çirkin əməllərindən əl çəkmirlər.

Deyir xəyanətkarın ağı-qarası olmur. Həm də, o da deyilir ki, haqq nazilər, amma üzülmez. Gec-tez, haqqı tapdalayanların aqibəti ermənilərə qahmar çıxan Orduxan Teymurxan kimi olacaq və etdikləri cinayət əməllərinə görə də cəzalarını çəkəcəklər. Avropada "siyasi mühacir" adı altında dövlətçilik və milli maraqlarımıza qarşı fəaliyyət göstərən blogger cəzasını alacaq.

Bu gün bu kimi siyasət rüşeymləri hələ də sosial şəbəkələrdə Azərbaycana qarşı "savaş" açmaq tapşırığını yerinə yetirməklə, erməni sevgilərini nümayiş etdirməkdədirlər. Ancaq bu parazitlər anlamırlar ki, "sirkə nə qədər tünd olsa, öz qabını çatladacaq". Çünki Avropa ölkələrinə sığınan və son vaxtlardək trivial videobloggerliklə, bir də məzumsuz və proqramsız "müxalifətçi"liklə məşğul olan sizin kimi əxlaqsızlar bu gün "virtual inqilabçılar", "siyasi mühacirlər" olublar.

Kif atmış təfəkkürlü "siyasi mühacirlər" yenə də "Azərbaycanda hakimiyyəti devirəcəyik" deyirlər, "bütün dünyada aksiyalara başlayacağıq" söyləyirlər. Əxlaqsızlıq, tərbiyəsizlik simvolu olan Rafael Piriye kimilər "siyasi fəaliyyətlərini" söyüş və təhqirli ifadələr etməkdə gürürlər. Çünki idarə olunan bu əxlaqsız və tərbiyəsizlər özge yalağı ilə dolananlardır. Ancaq gülməli görünən odur ki, özge yalağı ilə dolananlar bir-birilərinə "qrant alverçisi" deyirlər. Belə ki, Çexiyanın paytaxtı Praqada yaşayan Zamiq Məmmədli "Facebook" səhifəsində son vaxtlar O.Bəbirov və M.Mirzəlini qrant "alverçisi" adlandırır. Gülməli iraddır, elə deyilmə? Kor-kora kor deməyə, bağı çatlar. Onun ardınca Z.Məmmədli yazır ki, axmaq aksiyaların layihə müəllifi Leyla Yunusdur. Bu, aydın məsələdir. Bu yaxınlarda L.Yunus "Siyasi məbuslara yardım" layihəsi üzrə NED-dən (National Endowment for Democracy) 94000 avro qrant alıb. Bir soruşun, hansısa siyasi məbus ailəsinə ordan 10 avro veribmi? Çalışın, bu fitvaya getməyin, siz ortalığa düşürsünüz, bu dəllallar pul qazanırlar! Bu aksiyaya qoşulanlardan isə soruşuram: L.Yunusdan 94 min avronun hesabını soruşmağa cəsarətiniz çatır mı? Amma 5000 km uzaqdan camaata "tırka" verməyi gözəl bacarırsınız.

Görün qrant bu satqın və əxlaqsızları necə üz-üzə qoyub. Artıq heç kimə sirr deyil ki, "siyasi mühacir" adı altında olan ünsürlər ermənilərlə əməkdaşlıq etməklə, erməni lobbisinin göstərişlərinə uyğun idarə olunurlar və sözsüz ki, Vətən, millət, dövlət və xalq anlayışı belə şəxslərə yaddır. Bir də bu təəccüblü deyil. Çünki xəyanətkarın ağı-qarası olmur.

R.HÜSEYNOVA

Ermənistanda muzdlu əsgər intihar edib

Müdafiə Nazirliyinin Hərbi Polisindən Ermənistan Silahlı Qüvvələrinin İstintaq Komitəsinə məlumat verilib ki, dünən, 18 aprel 2019-cu il tarixində, saat 08.20-də Müdafiə Nazirliyinin N hərbi hissəsinin muzdlu əsgəri N.S. hərbi birləşmənin silah anqarında özünə odlu silahdan xəsarət yeririb. Ermənistan Silahlı Qüvvələrinin mətbuat xidməti onun Mikaelyan adına cərrahiyyə institutuna aparıldığını bildirib. SİA məlumat verir ki, bu barədə Ermənistana məxsus aysor.am saytında məlumat dərc olunub. Saytda bildirilir ki, müvafiq tibbi yardım göstəriləməsinə baxmayaraq 11:35 radələrində bioloji ölüm qeydə alınıb. Cinayət Məcəlləsinin 110-cu (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Təcili istintaq və proessual hərəkətlər aparılır.



Erməni xalqı boş danışıqlardan bezib

Vacib məsələ budur ki, xalq artıq boş sözlər deyil, əməl, iqtisadi və gündəlik həyatda müsbət dəyişikliklər gözləyir. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus tert.am saytında məlumat dərc olunub və sözügedən erməni saytında qeyd olunur ki, bu sözləri jurnalistlərlə söhbətində bu gün, "Mənim Addımım" partiyasının deputatlarının çıxışına münasibət bildirərək "Çiçəklənən Ermənistan" partiyasının rəhbəri Qaqik Tsarukyan deyib. "Aykakan jamanak" qəzetinin 18 dəfə işdən qovulan sırası jurnalisti, "Mənim Addımım" partiyasının deputatının Tsarukyanın adını belə söyləməyə haqqı çatmır" -deyərkən Q.Tsarukyan Vaaq Ovakimyanı nəzərdə tutub və narazılığını bildirib.


İnam Hacıyev

19 aprel 2019-cu il

Jurnalistdən “Sonanın uşaqlarına” məntiqli cavab

Oktay Hacimusalı: “Bəsdir, daha çox insanları iyrəndirməyin!”

“REAL” partiyası - “Milli Şura” savaşı və bu savaştan doğan reallıqlar artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, bu tip qarşıdurmaların kökündə dayanan amil dövlətçilik maraqları deyil, məhz şəxsi ambisiyalara xidmət etmək məqsədi dayanır. Əslində, həmin gerçəklik 25 ildən artıqdır ki, müxalifət düşərgəsinin müxtəlif cəbhələrində davam etməkdədir və bu gün həmin mövcudluq “REAL” - “Milli Şura” arasında təsdiqini tapır. Əbəs deyil ki, siyasi müxalifət daxilindəki hərc-mərcliklər son dövrlər istər sosial, istərsə də xəbər mediasında daha çox müzakirə edilir. Əsasən, qarşıdurmalar, ziddiyyətlər və s. bu kimi halların təhlili aparılır və məntiqli nəticələrə gəlinir.



birçi ritorikalardan istifadə edən bu əcaib məxluqlar indi artıq siyasətə yeni gələn qüvvələrə öz kinlərini və nifrətlərini qusmaqdan çəkinmirlər. Səbəb nədir?!

Düşünülər ki, yeni siyasətçilər ictimai mühitdə möhkəmləndikcə, xalq onsuz da, bunların əlində olan ayaqqabılarını dama atacaq və bunlar Əli aşından da olacaqlar, Vəli aşından da”.

“Ayrılıb qarşılıqlı olaraq “satqın”, “şərəfsiz”, “agent” kimi biabırçı ritorikalardan istifadə edən bu əcaib məxluqlar indi artıq siyasətə yeni gələn qüvvələrə öz kinlərini və nifrətlərini qusmaqdan çəkinmirlər”

Jurnalist Oktay Hacimusalı sözügedən məsələ ilə bağlı Facebook səhifəsində diqqət çəlb edən “Sonanın uşaqları”nın Avropa-ya inteqrasiyası üstündə davası... Ya da gedin başqa yerdə dava edin” başlıqlı yazı ilə çıxış edib. İlqar Məmmədovun sədri olduğu “REAL” partiyası ilə AXCP sədri Əli Kərimlinin inhisarı altında və Cəmil Həsənlinin sədrlik etdiyi “Milli Şura” arasındakı qalmaqalın təhlilini aparan jurnalist yazır ki, son günlər “REAL” - “Milli Şura” davası tamamilə iyrənc müstəviyə keçib. SİTAT: “REAL”-in lideri İlqar Məmmədovu, həbsdən çıxan kimi, təbiri caizsə, öpüb gözünün üstünə qoyan bu qaragürüxü indi “REAL”-a və İ.Məmmədova qarşı qarayaxma kampaniyaları aparır, bütün hallarda, onu və ətrafını gözədən salmaq üçün əllərindən gələni edir. İllərdir bir-birlərinə olmazın təhqirlər edib, hər addımbaşı birləşib sonra ayrılıb qarşılıqlı olaraq “satqın”, “şərəfsiz”, “agent” kimi bi-

“...Və o zaman onları ictimai qınaqdan heç kim xilas edə bilməyəcək”

Göründüyü kimi, O.Hacimusalı burada, əsasən, nimdaş və köhnə təfəkkürdə qalmış müxalifət təmsilçilərini düşərgəyə yenilik gətirmək marağında olan digər müxalif siyasətçilərə qarşı iyrənc hücumlar təşkil etdiklərinə eyham vurub. Çünki köhnə təfəkkürlülərin aqressivləşməsi istər dolaylı, istərsə də birbaşa silinmək təhlükəsinin etirafı olaraq da qiymətləndirilə bilər və belə də qiymətləndirilməkdədir.

Başqa tərəfdən, artıq xarici ağaları da yavaş-yavaş onlardan əllərini üzüməyə başlayıblar. Bir sıra anti-Azərbaycan xarakterli Qərb təşkilatları son vaxtlara qədər dəstək göstərdikləri, maliyyələşdirdikləri radikal və ənənəvi müxalifətin, ümumiyyətlə, yararsızlar yığnağı olduğunu, gec də olsa, anlamağa başlayıblar.

Beləliklə, “Düşünülər ki, xaricdən bunlara dəstək verən müəyyən antiAzərbaycançı qüvvələr də bir gün yorulub bunlara zamanında dəstək olduqlarına görə peşman olacaqlar və o zaman indiyə kimi onlara verilən paraların hesabını istəyəcəklər” deyə yazan jurnalist məqaləsində davam edir: “Düşünülər ki, aldadıb pis günə qoyduqları, hazırda deportasiya ilə üz-üzə qalan, bir şəkil uğrunda həyatları (sadəcə, öz həyatları yox, eyni zamanda, yaxınlarının da) heçə sayılan qondarma müxalifətçilər də bu gün

dilə gələcəklər və o zaman onları ictimai qınaqdan heç kim xilas edə bilməyəcək”.

“Təki onlara “malades sobaka” desinlər”

Bəllidir ki, burada digər eyham neçə illərdir ki, Avropada və Qərb ölkələrində özlərini ictimai rəyə zorla “siyasi mühacir”, “siyasi dissident” və s. qismində sırımağa cəhd edənlərə vurulur. Heç bir siyasi bilgiləri, savad və dünyagörüşləri olmayanların, pul-paraya, 100 avro luq qrantı görə bir-birlərini söyənlərin birdən-birə sosial şəbəkələrdə var-gəl edib, küfrlər etmələri onlara heç nə vermədi - qazandıqları isə xalqın hiddəti oldu. SİTAT: “Adi, elementar danışıq qabiliyyətləri belə olmayan, işləri-gücləri söyüş söymək, ağızlarına gələni danışmaq, dövlətin ən adi elementar uğurundan belə narahat olub, hadisələrə mütləq bir qaranlıq don geyindirmək olan bu buqələmunlar mənəvi cəhətdən o qədər yoxsuldurlar ki, pul uğrunda hər şeyi qurban verməyə razıdırlar, təki əllərindən lüks həyat tərzini çıxmasın. Təki onlara “malades sobaka” desinlər. Qara yaxmaq da olar, söyüş söymək də, təhqir etmək də...”

Dünyanın dəyişdiyi, yeni düzənin yavaş-yavaş bütün qlobal mühitdə hakimi-mütləq olmağa başladığı bu günlərdə əgər radikal müxalifət hələ də söyüş söyürsə, təhqir və aşağılama yolunu tutubsa, demək ki, təfəkkürləri hələ də dəyişməyib. Hələ də hadisələrə ötən əsrin 80-ci illərin sonundakı xaos mühitinin pəncərəsindən baxırlar. Sən, o pəncərədən baxaraq, hələ də sənədən bir balaca fərqli düşünən insanlara yuxarıdan, aşağı baxıb onları təhqir edirsənsə, onları “Sonanın uşaqları” adlandırırınsansa, o zaman sənənin ixtiyarın yoxdur ki, özünü Azərbaycan siyasi səhnəsinin əsas fiqurlarından sayasan. Sayarsan e, saymasın, amma kimə sənə ciddi qəbul etməz, bu da məsələnin başqa bir tərəfidir. Hətta başqa bir tərəfi deyil, bilavasitə başlanğıc nöqtəsidir. Çünki siyasətdə uğur qazana da, məğlubluqta düşər də ola bilərsən, amma əsas odur ki, şəxsiyyətin bütöv olsun. Hadisələri bütöv bir şəxsiyyət kimi, obyektiv olaraq dəyərləndirərsən”.

“Bugünkü siyasətin bataqlıq tərəfində qurdalanmaqla məşğul


olan bəzi lümpenlərin yolu ilə gedib siyasətdə hər şeyi normal qəbul edirlər”

Əslində, siyasəti söyüş makinasına çevirməyin ictimai düşüncəyə nə qədər zərər vurması həqiqəti kimsəyə sırr deyil. Siyasət ağıl, düşünmə qabiliyyəti, strategiyanın müəyyənləşdirilməsi faktorları üzərində mövcud olan bir gerçəklikdir. Bu baxımdan, məqalənin təhlili də bu nəticəyə gəlməyə imkan verir ki, söyüş söymək, eyni zamanda, siyasi mühitin çirkəbə bulaşmasına da gətirib çıxarır ki, sonradan bu çirkəbə təmizləmək, normal bir cəmiyyət qurub sivil qaydalara uyğun olaraq siyasi mübarizə aparmaq, olduqca müşkül məsələyə çevrilir: “Necə ki, bundan öncəki bir para siyasətçilər (radikal və dağıdıcılıq təfəkkürü ilə alışıb-yanan müxalifət partiyasının rəhbərləri - R.N.) Azərbaycan siyasətində söyüşün və təhqirin əsasını qoydular, hətta öz liderlərinə belə xəyanət etdilər, nəticədə isə, bugünkü siyasətin bataqlıq tərəfində qurdalanmaqla məşğul olan bəzi lümpenlərin yolu ilə gedib, siyasətdə hər şeyi normal kimi qəbul edirlər, hər gün sosial şəbəkələrdəki hesablarından qarşı tərəfə söyüşlə müraciətdə bulunurlar. Kimsə bunlara onların öz başa düşdükleri dildə cavab verəndə isə, vəziyyət daha da qarışır. Kenardan izləyəndə, ortaya çıxan vəziyyətdən isə, adamın ürəyi bulanır. Adam üzünü bunlara tutmadan, sadəcə, qışqırmaq istəyir: Ya adam kimi siyasətlə məşğul olun, ya da gedin özünüzdə düz-əməlli bir iş tapın! Xalq, onsuz da, sizin bu iyrəndiriciliklərinizdən yorulub. Bəsdir, daha çox insanları iyrəndirməyin!”

Nəticə olaraq isə, belə bir sonluğu ifadə etmək olar: bəli, bu gün Azərbaycanın siyasi arenasında kifayət qədər normal, sivil düşüncəli və fərqli baxışları olan siyasətçilər var və bu siyasətçilərlə yanaşı, qaragürüxçülərin, söyüş siyasət aparıcıların, şəxsi mənafeələrinə görə, hətta ən ağılsız iyrəndiricilərə əl atanların, bir sözlə, radikal müxalifət liderlərinin bir arada olmaları qeyri-mümkündür və əsla, ola da bilməz! Belələrinə, məhz onları illərdir ki rədd edən, imtina edən xalqın iradəsi tarixin zibil urnasına atıb, bundan sonra da atmaqda davam edəcək. Daha dəqiq desək, fakt, onsuz da, gözələr önündədir.

Rövşən NURƏDDİNOĞLU

Molla Cümənin gürcü əlifbası ilə köçürülmüş şeirlər toplusu aşkar edilib



Azərbaycan Milli Elmlər Akademiyasının Məhəməd Füzuli adına Əlyazmalar İnstitutu görkəmli Azərbaycan aşığı və şairi Molla Cümənin (1854-1920) gürcü əlifbası ilə köçürülmüş şeirlər toplusunun əlyazmasını əldə edib. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin doktorantı Novruz Bəkirov Qax rayonunun Meşəbaş kəndindən əlyazmanı əldə edərək instituta təqdim edib.

Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov deyib ki, 38 şeirdən ibarət bu topludakı 8 şeirə şairin indiyədək nəşr olunan kitablarında rast gəlinmir. Onları Molla Cümənin şagirdi, gürcü aşığı Konstantin Muradxanaşvili şairin dilindən eşidərək qələmə alıb. Molla Cümə XIX əsrin II yarısı-XX əsrin əvvəllərində Azərbaycanın şimal-qərb bölgəsindəki aşıqların, eləcə də gürcü aşıqlarının yaradıcılığına güclü təsir edib. Bu əlyazma gürcü aşıqlarının Molla Cümənin şeirlərini Azərbaycan dilində ifa etdiklərini, Azərbaycan-gürcü ədəbi əlaqələrinin möhkəmlənməsində Molla Cümənin mühüm rol oynadığını göstərməkdədir.

Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir



Əlilliyi olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi vasitəsilə əlil arabası ilə təmin olunmaları üçün müraciət proseduru sadələşdirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, hazırda həmin şəxslər Tibbi-Sosial Ekspert Komissiyalarının tibbi göstərişi əsasında əlil arabası ilə təmin edirlər. Bu tibbi göstərişlərin verilməsi üçün isə səhiyyə müəssisələrinin göndərişi (Forma 88) tələb olunur.

Reabilitasiya vasitələri ilə bağlı nəzirlər tərəfindən hazırlanmış yeni qanunvericilik aktının layihəsində, əlil arabasının təkrar alınması üçün göndəriş (Forma 88) tələbi çıxarılıb. Ümumilikdə, qanunvericilikdə aparılan islahatlar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatla əlaqədar müraciət prosedurlarının sadələşdirilməsinə xidmət edir. Məqsəd isə bu sahədə süründürməçiliyə zəmin yaradan halların aradan qaldırılması, reabilitasiya sisteminin şəffaf və ədalətli, əlilliyi olan şəxslərə daha əlçatan şəkildə qurulmasıdır.

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Beton Məmulatları” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə

Rəy

1. Biz, “Beton Məmulatları” ASC-nin 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatından və gözlənilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Kommersiya Təşkilatları Üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

2. Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu və IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

3. Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

4. Rəhbərlik maliyyə hesabatlarının Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik cəmiyyətinin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

5. Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə

etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehti-

malı olduğu halda, əhəmiyyətli hesab edilir.

“Azəri-Audit” auditor firmasının direktoru
Rafiq Adil oğlu Namazəliyev

Auditor
Fuad Yaşar oğlu Namazəliyev

Bakı, Azərbaycan Respublikası 08 aprel
2019-cu il

“Beton məmulatları” Açıq Səhmdar Cəmiyyəti

Mühasibat balansı

31 Dekabr 2018-ci il tarixinə

(Azərbaycan manatı ilə)

Maddənin JV-si		Qeydlər	2018	2017
	AKTİVLƏR			
1	Uzunmüddətli aktivlər			
10	Qeyri-maddi aktivlər			
11	Torpaq, tikili və avadanlıqlar	6	304238,65	329364,16
12	Daşınmaz əmlaka investisiyalar			
13	Bioloji aktivlər			
14	Təbii sərvətlər			
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar			
16	Təxirə salınmış vergi aktivləri			
17	Uzunmüddətli debitor borcları			
18	Sair uzunmüddətli maliyyə aktivləri			
19	Sair uzunmüddətli aktivlər			
	Cəmi uzunmüddətli aktivlər		304238,65	329364,16
2	Qısamüddətli aktivlər			
20	Ehtiyatlar			
21	Qısamüddətli debitor borcları	7	161309,68	90924,62
22	Pul vəsaitləri və onların ekvivalentləri	8	10522,28	17297,81
23	Sair qısamüddətli maliyyə aktivləri			
24	Sair qısamüddətli aktivlər	9	83226,08	110889,40
	Cəmi qısamüddətli aktivlər		255058,04	219111,83
	CƏMI AKTİVLƏR		559296,69	548475,99
	KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
3	Kapital			
30	Ödənilmiş nominal (nizamnamə) kapital	13	463984	463984
31	Emissiya gəliri			
32	Geri alınmış kapital (səhmlər)			
33	Kapital ehtiyatları		24914	24914
34	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)			27663,32
	Cəmi kapital		488898	516561,32
4	Uzunmüddətli öhdəliklər			
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər			
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər			
42	Təxirə salınmış vergi öhdəlikləri			
43	Uzunmüddətli kreditör borcları			
44	Sair uzunmüddətli öhdəliklər			
	Cəmi uzunmüddətli öhdəliklər			
5	Qısamüddətli öhdəliklər			
50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər			
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər			
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	10	3674,69	8755,95
53	Qısamüddətli kreditör borcları	11	1209,25	3591,27
54	Sair qısamüddətli öhdəliklər	12	65514,75	19567,45
	Cəmi qısamüddətli öhdəliklər		70398,69	31914,67
	CƏMI ÖHDƏLİKLƏR		70398,69	31914,67
	CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		559296,69	548475,99

19 aprel 2019-cu il

AXCP-"REAL" qarşিদurması yeni mərhələyə keçir

Əli Kərimli zərərsizləşdirilərək, sıradan çıxarıla bilər

Birmənalı tərzdə demək olar ki, bu gün ölkə əhalisinin sosial-iqtisadi durumu daha da yaxşılaşıb, hərbi-siyasi cəhətdən ölkəmizin gücü nəzərə cərpacaq dərəcədə artıb elmdə, təhsildə, mədəniyyətdə və digər sahələrdə dostları sevindirib, düşmənləri xar edəcək yüksək uğurlara nail olunub.

Təəssüf ki, bütün sahələrdə müsbət dəyişikliklər baş versə də, müxalif düşərgə hələ də, ötən əsrin 90-cı illərinin ab-havasında və tənəkküründədir. Yeni dəyişən yalnız saç düzümləri və əylinlərdəki bər-bəzəkli libaslarıdır. Daxili aləmləri və siyasi bilikləri meydan dövrünün düşüncəsində qalmaqdadır. Azərbaycanın uğuruna qısqancılıqla yanaşan dağdıcı müxalifət əldə olunan nailiyyətlərə kölgə salmaq üçün hər cür vasitə və üsuldən istifadə edir, hətta erməni lobbisi ilə əməkdaşlıq etməkdən çəkinmir. Bu isə, onların bütün dəyərləri arxa plana keçirdiklərini göstərir. Həm də bir daha təsdiq olunur ki, dağdıcı müxalif ünsürləri milli və dövlətçilik maraqları, demokratiya, insan hüquqları və s. maraqlandırmır. Diqqətçəkən məqam ondan ibarətdir ki, AXCP və Müsavat kimi müxalif tərtöküntüləri mövcud demokratik mühitdən faydalanaraq, xarici ağalarının sifarişlərinə uyğun olaraq, ölkəmizdəki mövcud ictimai-siyasi mühiti pozmağa və qarşিদurmalarla müşayiət oluna biləcək hadisələr yaratmağa çalışırlar. Bunun üçün aksiyalar təşkil edir və hədəleyici mesajlarla çıxışlar edir və anormal bəyanatlar səsləndirirlər.

"AXCP rəhbərliyi boşboğazlıqla məşğuldur"

Məkrli məqsədlərinə çatmaq üçün məram və məqsədlərini anlamayan gəncləri sosial şəbəkələrdə fəal olmağa, milli maraqlara qarşı çıxmağa və qeyri-qanuni hərəkətlər törətməyə səsləyirlər. Sosial şəbəkələrdə dövrə vuran bir qrup hazırlıqsız gəncin hay-küy qaldırması, ardıcıl olaraq, söyüş ritorikasından istifadə etməsi Əli Kərimlinin və Arif Hacılinin rüsvayçı mitinqlərinə çağırışların edilməsi qeyd olunanlara misal ola bilər. Amma bu məqamda bir faktı vurğulamaq lazımdır ki, ümumi milli maraqlara qarşı pozuculuq yolu tutan müxalif partiya sədrləri, həm də öz aralarında bir-birinə qarşı da mübarizə aparırlar. Buna misal olaraq ADP-Müsavat, AXCP-"REAL", "Milli Şura"-Müsavat qarşিদurmalarını göstərmək olar. Hazırkı məqamda, daha çox qarşিদurmanın "REAL" partiyası ilə AXCP arasında getdiyini desək, səhv etmərik. Çünki bu iki partiya yetkilisi heç bir siyasi etika və prinsiplərə əhəmiyyət vermədən, ən alçalıcı təhqir metodlarından istifadə etməklə, bir-birini zərərsizləşdirməyə çalışırlar. Halbuki "REAL" partiyasının sədri İlqar Məmmədov həbsdə olan zaman AXCP sədri Ə.Kərimli birinci haqqında təriflər yağdırdı. İ.Məmmədov azadlığa çıxdıqdan sonra məlum oldu ki, Ə.Kərimlinin söylədiyi təriflər boşğazdan yuxarı səslənən fikirlər olub. AXCP sədrinin müavini Gözəl Bayramovanın "REAL" hakimiyyətin maraqlarından çıxış edir" deyərək bildirməsi tərəflər arasında qarşিদurmanın yeni məstəviyə keçirib. İttihama cavab olaraq "REAL" partiyasının icraçı katibi Natiq Cəfəri bildirib ki, İ.Məmmədova qarşı səsləndirilən əsassız ittihamları Ə.Kərimli təşkil edir: "AXCP nümayəndələri rəqib kimi "REAL"-ı görürlər və belə qarayaxmalarla məşğuldurlar. Əslində, bunları səsləndirən tərəf sübutla məhkumdur, sübutla mükəlləfdir. Onlar sübut göstərə bilmirlərsə, belə boşboğazlıq etməməlidirlər".

"Köhnə müxalifət nümayəndələrində siyasi



mədəniyyət çox aşağı səviyyədədir"

Araşdırmalar təsdiq edir ki, AXCP-"REAL" qarşিদurmasında müxalifətçilərin ictimai təşkilatların və siyasi partiyaların böyük əksəriyyəti İ.Məmmədovu müdafiə edir. Politoloq Zərdüşt Əlizadə mətbuata açıqlamasında köhnə müxalifət nümayəndələrində siyasi mədəniyyətin çox aşağı səviyyədə olduğunu bildirdi. Qeyd edib ki, onlar gələcəyi görə bilmirdilər və xalqa verə biləcəkləri heç nələri yoxdur: "1993-cü ildən indiyə qədər müxalifət heç bir inkişafı olmayıb. Onsuz da, o zamanlar da dövrə uyğunlaşa bilmirdilər. İndi isə tamamilə geridə qalmış addımlar atırlar. Azərbaycanın siyasi səhnəsində "REAL"-ın üzvlərindən, kişi və qadınlarından başqa işiqli, savadlı, xalqa düzgün yol göstərən təşkilat görmürəm. "Azərbaycan Xalq Hərəkatı" adlanan təşkilatda da gərginliklər yaşanır. Onlar kimdirlər, heç adlarını da çəkmək istəmirəm. Bizim nə müsibətlərimiz, nə bələlərimiz var, onlara görə başımıza gəlib. Azərbaycan xalqına ziyan vurublar, böyük xəyanətlər ediblər".

Z.Əlizadə bildirib ki, AXCP və "REAL" üzvləri arasındakı gərginliyi görəndə, narahat olub. "REAL" üzvlərinə məsləhət gördüm ki, onlara bulaşmayın. AXCP, Müsavat, Xalq Hərəkatı - onlara baş qoşmaq lazım deyil. Onsuz da xalq arasında hörmətləri də yoxdur. AXCP üzvləri nüfuzlarını bir qədər yüksəltmək üçün "REAL"-çılarta münafişə yaradırlar. Əslində, onlar çox aşağı səviyyəli adamlardır. Xalq Cəbhəsi dövründən kənd intriqası səviyyəsində didişmələr baş verir. Əbülfəz Elçibəy, İsa Qəmbər və Pənah Hüseyn - bunlar məğlub olublar. Kimdirlər ki, onlara baş qoşulsun?"

Bir sözlə, görünən odur ki, müxalifət düşərgəsində yeni qarşিদurmaların əsası qoyulur. Bu çəkişmələrdən kimin uğur əldə edəcəyini demək çətin olsa da, görünən odur ki, müxalifət normal siyasi fəaliyyət göstərə bilmir. Bu isə, müxalifət partiyalarından növbəti parçalanmaların baş verəcəyindən xəbər verir.

i.ƏLİYEV

Qurban Məmmədov müxalifətin bəlasına çevrilir

Bu gün milli məlik şüurundan, vətəndaşlıq borcuna sadiqlikdən məhrum olan alçaq xislətli Orduban Teymurxan, Tural Sadıqlı, Həbib Müntəzir, Vidadi İsgəndərli, Azər Kazımzadə, kimi parazit satqınların səsine səs verən xəyanətkar "hüquqşünas", əslində, separatçıların "vəkil" rolunu oynayan Qurban Məmmədov indi də "Azərbaycan Xalq Hərəkatı"na "liderlik" iddiası ilə sabiq daxili işlər naziri İsgəndər Həmidovla "qoç döyüşünə" çıxaraq, özünü "ən layiqli lider" saydığını bildirdi.

Bu təəcüb də doğurmur. Uzun müddətdir ki, ermənipərəst qüvvələrin dəyirmanına su tökməklə məşğul olan bu satqın və xəyanətkar dəstənin son vaxtlarda sosial şəbəkələrdəki antimillilərdəki məqsədləri Azərbaycanda reallaşdırılan inqilabi islahatlardır və bu "AXH"-yə "lider" olmaqla bu çirkin niyyətlərini həyata keçirməkdir. Ancaq satqın Q.Məmmədov anlamalıdır ki, sosial şəbəkə vasitəsi ilə ölkəmizin əleyhinə aparıldığı "qara piar" kampaniyasının rəngini gündəngünə nə qədər tündləşdirsə də, heç nəyə nail ola bilməyəcək. Çünki Azərbaycan ictimaiyyəti yaxşı anlayır ki, belələri ancaq onun-bunun beş-üç qəpiyi ilə səs-səsə verərək, hürürlər. Qoy hürsünlər. Necə deyirlər, "it hürər..."

Bu gün həmin hürənlər Londonda "siyasi mühacirlik" edən, adını "vəkil" qoyub vəkillikdən başqa hər şeylə məşğul olan Q.Məmmədov "AXH"-nin "lideri" olarsa, nə əldə edəcək?

Xəyanətkar "hüquqşünas"ın quduzluğu

Bu yerdə, həqiqətən də, itin quduzlaşması düzəldən deyil. Görünən budur ki, Q.Məmmədov öz istəyinə çatma bilmədiyi üçün indi də sabiq daxili işlər naziri İ.Həmidovla davaya çıxıb. Atalar yaxşı deyib ki, bələdçisi qarğa olanın dimdiyi həmişə zibilikdə olar. Çünki Azərbaycana qarşı aparılan antimillilə "savaş"ın sonu iflasa uğurayır.

Təbii ki, ölkə başçısı dəfələrlə anti-Azərbaycan qüvvələrə qarşı siyasi iradəsini qəti şəkildə ortaya qoyub. Hətta bu qüvvələrə qarşı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun da davamlı yazıları göstərir ki, bu qüvvələr ifla-



sa uğramış bir zümərəni təmsil edir. Əli Həsənovun təbircə desək, xaricdən maliyyələşən və idarə olunan "iaşə müxalifəti", nə qədər cəhd etsə də, ölkəmizin suverenliyinə xələl gətirə bilməz. Ölkə başçısı İlham Əliyevin siyasi iradəsi qarşısında isə bütün antimillilə qüvvələr məğlubiyətə məhkumdurlar.

Cəmil Həsənlili: "Qurban Məmmədov ömrü boyu işi öz "dostlarının" əleyhinə "kompromat" toplamaq olub"

"Milli Şura"-nın sədri Cəmil Həsənlili ilə İngiltərədə yaşayan vəkil Q.Məmmədovun "AXH"-nin "lideri" olmaq iddiasına düşdüyünü görəb sosial şəbəkələrdə AXC-Müsavat hakimiyyəti dövründə etdiyi satqıncılıqları barədə açıqlamalar verib. C.Həsənlili Q.Məmmədovun vaxtilə Pənah Hüseyn üçün kabinetində telefon danışqlarına gizli qulaqasma aparatları quraşdırdığını iddia edib. "Bütün ömrü boyu bu adamın işi öz "dostlarının" əleyhinə "kompromat" toplamaq olub", "Milli Şura"-nın sədri istehzalı tərzdə onu da yazıb ki, Q.Məmmədovun onun topladığı "kompromat" qovluqlarını üst-üstə yığsan, boyundan çox-çox hündür olar".

Maraqlı məqam isə budur ki, C.Həsənlili Q.Məmmədovu ittiham edərkən, Pənah Hüseynin də "bostanına daş atmağı" unutmayıb: "Deməli, P.Hüseyn baş nazir işləyəndə, kabinetinin arxasındakı məxfi danışqlar otağının açarını yalnız Qurbana vermişdi. O da bu "etimadlı" yüksək qiymətləndirib".

Bir sözlə, hələ çox duyğunların açılacağına şahidi olacağıq. Beləliklə, tərəflər arasında davam edən bu savaş, bir daha sübut edir ki, qarşিদurmalar "bu xəmirin hələ çox su aparacağından" xəbər verir.

Rəfiqə HÜSEYNOVA

"Nar" NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi

"Nar" Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafına töhfə verməkdə davam edir. Mobil operator növbəti dəfə NETTY-2019 Azərbaycanın milli internet mükafatının keçirilməsinə dəstək olub. NETTY mükafatı hər il ən yaxşı Azərbaycan İT layihələrini, əhəmiyyətli veb-resursları və informasiya texnologiyaları sahəsində peşəkarları müəyyən edir və onları mükafatlandırır.

Müsbəqə iştirakçılarının ərizə qəbulu 17 apreləndən 24 mayadək <http://www.netty.az> saytında davam edəcək. 24-31 mayadək mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual münisflər heyətinin səsverməsi başlayır. 01 iyunda isə NETTY Akademiyası nominantlar sırasından qaliblərin müəyyən edilməsi üçün səsverməyə başlayacaq. Ənənəvi olaraq, müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı resurslar elan olunacaq: "Dövlət", "İqtisadiyyat və Biznes", "Təhsil və Elm", "Mədəniyyət və Yaradıcılıq", "İnformasiya və Xəbərlər", "Elektron Xidmətlər və Ticarət", "İlin İT-Hadisəsi" nominasiyaları və s.

Qeyd edək ki, bu il də müsabiqə "Nar"-ın əsas tərəfdaşlığı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. "Nar" özünün çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda İKT sahəsinin inkişafına və müxtəlif innovativ texnologiyaların, o cümlədən startapların tətbiqinə dəstək olur. NETTY Azərbaycan milli internet mükafatı 2004-cü ildə təsis edilib. Ümumdünya şəbəkəsinin milli seqmenti və İKT bazarının inkişafı məqsədilə yaradılmış NETTY, informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını tətqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisində 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.



Qadın hüquqlarının pozulmasına qarşı yönəldilmiş hüquqi baza

2000-ci il sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi bərabər vərsəlik hüququ haqqında müddəaları ehtiva edir (maddə 1159). Yeri gəlmişkən, qeyd etmək istərdik ki, ölkə qanunvericiliyində qadınların vərsəlik hüququnu məhdudlaşdıran heç bir müddəa yoxdur. Fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsinin və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlərin əhəmiyyətsizliyini vurğulayan Mülki Məcəllənin 31.3 maddəsi qadınların hüquq qabiliyyətini məhdudlaşdıran müqavilə və digər sənədləri qüvvədən salmış olur.

Mülki Məcəllənin 24.2 maddəsi, habelə, onunla eyni tarixdən qüvvəyə minən Mülki Prosesual Məcəllənin 4.1, 5.1 maddələri mülki işlərdə cinsiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşları üçün mülki işlərdə eyni hüquq, səlahiyyət və imkanları təmin edir. Mülki Prosesual Məcəlləsi qadınların bütün məhkəmə instansiyalarına bərabər müraciət etməsinə nəzərdə tutan maddələrə malikdir (maddə 357.1,402,403. l). Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 30 dekabr 1999-cu ildə təsdiq edilmiş və 2000-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Onun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət qanunu bu məcəllədən ibarətdir və o, Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır.

Artıq qeyd etdiyimiz kimi, 154-cü maddəsi bərabərlik hüququnun pozulmasına görə cinayət məsuliyyətini müəyyən edir. Yeri gəlmişkən, bərabərlik hüququnu pozma həm hərəkətlə, həm hərəkətsizliklə, həm şəxsi hüquq və azadlıqların realizə olunması imkanını verməklə və həm də həmin hüquqların və azadlıqların həyata keçirilməsi yolunda maneələr yaratmaqla törədilə bilər.

Zorakılıq və ya onun tətbiq ediləcəyi ilə hədələməklə müşayiət olunan qadın hüquqlarının pozan, qadınların dövlət, ictimai və mədəni sahələrdəki fəaliyyətinə maneçilik törədən hərəkətlər üzrə cəzalanmalar Cinayət Məcəlləsinin xüsusi maddələri ilə həyata keçirilir. Bunlara misal olaraq, cinsi zorakılıq (108-ci maddə), məcburi hamiləlik (108-l-ci maddə), müxtəlif amillər üzündən, o cümlədən, cinsi əsasla görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə (109-cu maddə), silahlı münasibət zamanı beynəlxalq humanitar hüquq normalarını pozan (116-cı maddə), qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiya (136-cı maddə), zorlama (149-cu maddə), seksual xarakterli zorakılıq hərəkətləri (150-cü maddə), seksual xarakterli hərəkətlərə məcbur etmə (151-ci maddə), on altı yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə (152-d maddə), əxlaqsız hərəkətlər (153-cü maddə), yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə (17-ci maddə), fahişəliyə cəlb etmə (243-cü maddə), əxlaqsızlıq yuvaları saxlama (244-cü maddə), köləlik (106-cı maddə), insan alveri (144.1-ci maddə),

də), hamilə və ya himayəsində üç yaşınadək uşağı olan qadının əmək hüquqlarının pozulması (164-cü maddə) maddələrini qeyd etmək olar. Lakin Cinayət Məcəlləsində sadalanan seksual xarakterli cinayətlər qadınların üzleşdiyi bütün cinsi cinayətləri əhatə etmir.

Belə bir məqamı da vurğulamaq istərdik ki, Cinayət Məcəlləsində müəyyən cinayət növləri göstərilmişdir ki, onlara görə ancaq kişilər cəzalandırılır, halbuki bu cinayətləri qadınlar da törədə bilər (zorlama, nikaha daxil olmağa mane olma, poliqamiya və s.). Həmçinin, qadınlara kişilərdən fərqli olaraq, bir sıra ağır cəza tədbirləri (ömürlük həbs cəzası, həbs müddətinin çəkilməsi zamanı xüsusi saxlama rejimi) tətbiq edilmir. Cəzanı yüngülləşdirən hallar sırasında cinayətin hamilə qadın tərəfindən törədilməsi də qeyd edilmişdir (maddə 59.1.3.). 79-cu maddə məhkum edilmiş hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınların cəzalarının çəkilməsinin təxirə salına biləcəyi ilə bağlı müddəaya malikdir. Bu, bir daha dövlətimiz tərəfindən müxtəlif beynəlxalq sazişlərdə əks olunmuş pozitiv ayrı-seçkilik prinsipinin əməli surətdə gerçəkləşdirilməsinin göstəricisidir.

Məcəllənin 176.1 maddəsi qadını nikaha daxil olmağa məcbur etməyə görə iri məbləğdə pul və həftə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin 60.1 maddəsi pul cəriməsi formasında işəgötürənlər və həmkar yoldaşlar tərəfindən seksual qısnamadan müdafiəsini təmin edir.

2000-ci il sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 37-ci maddəsinə görə cinsi xarakterli cinayətlər üçün ictimai-xüsusi və ya ictimai ittiham qaydasında cinayət təqibi nəzərdə tutulur və zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə cinayət təqibinə xitam verilə bilməz. Özü də cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində, yaxud da hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə, prokuror tərəfindən zərər çəkmiş şəxsin şikayəti olmadan da cinayət işi açılabilir.


Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli, 461-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Seçki Məcəlləsi Azərbaycan Respublikası Parlamentinin Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilə-

rinin, həmçinin, ümumxalq səsverməsinin referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir. Artıq məcəllənin preambulasında təsbit edilmiş təməl prinsip - "Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində - referendumda öz təzahürünü tapır" - bir tərəfdən, dövlətimizin hüquqi mahiyyətinə aydınlıq gətirir, digər tərəfdən isə, konstitusiyada təsbit edilmiş vətəndaşların siyasi hüquq bərabərliyi prinsipini bir daha qanunvericilik əsasında təsdiqləyir. Məcəllənin 3-cü maddəsi digər amillərlə yanaşı, cinsiyyətindən də asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququnu, 4-cü maddəsi vətəndaşlar seçkilərdə və referendumda bərabər əsaslarla iştirak etmək hüququnu, habelə, səslərin eyni qüvvəyə malik olması prinsipini təsbit edir. Azərbaycan vətəndaşları üçün seçmək və seçilməklə bağlı məcəllədə əksini tapmış bütün müddəalar, istisnasız olaraq hamıya, o cümlədən, qadın vətəndaşlara da şamil olunur. Beləliklə, sözügedən məcəllə qadınların siyasətdə təmsil olunma hüququnu bütün dolğunluğu ilə təsdiqləyir. Ümumiyyətlə, Seçki Məcəlləsində cinsi mənsubiyyətə görə imtiyazlar və ya əlavə hüquq və vəzifələr müəyyən edilməmişdir. Məcəllənin bütün subyektlərinin (seçicilərin, namizədlərin, seçki komissiyaların üzvlərinin nümayəndələrinə və b.) cinsi mənsubiyyətdən asılı olmayaraq, bərabər hüquqları bərqərar edilmişdir. Yalnız başqa əsasla görə (yaş həddi, vətəndaşlıq, vəzifə uyğunluğu, qohumluq əlaqələri və s.) məhdudiyətlər qoyulmuşdur ki, onlar cinsi ayrı-seçkiliyin yaranmasına səbəb olmur.

Beləliklə, bir və ya bir neçə sahənin sistemləşdirilmiş normalarını özündə birləşdirən qanunvericilik aktları olan ölkə məcəllələrinin bəzilərinin nəzərdən keçirilməsi bizə müəyyən üstünlüklər verir.

S.Abbasova yazır: "Əvvəla, bu hüquqi-normativ toplular Azərbaycanın hüquqi-qanunvericilik sferasında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən zəruri modifikasiya və müasir standartlara uyğunlaşdırma kursu çərçivəsində hazırlanmış və qəbul edilmişdir. Onlar ölkəmizdə 1990-cı illərin sonlarından etibarən vüsət alan hüquqi dövlət quruculuğunun yeni mərhələsinin məzmun səciyyəsinin təmsil etməklə, onun inkişaf vektorunu müəyyənləşdirən amillərdən birinə çevrilmişdi. Başqa sözlə, IV respublikanın siyasi-hüquqi sistemi dövrün tələblərinə cavab verən müvafiq qanunvericilik bazası ilə təmin olunmalı idi ki, sözügedən məcəllələr də, məhz bu məqsəd üçün tərtib edilmişdi.

İkincisi, bu məcəllələrin təməl

**Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu**

KİVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması" istiqaməti çərçivəsində hazırlanıb

qayələrindən biri ölkə vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş əsas hüquq və azadlıqlarının əməli müstəviyə çıxarılması idi: haqqında bəhs etdiyimiz məcəllələrin hamısında bu prinsip qeyd-şərtsiz həyata keçirilməkdədir.

Üçüncüsü, XX əsrin son on illiyində baş vermiş global dəyişikliklər, dünyanın yeni hüquqi paradigmatına doğru irəliləməsi müvafiq qanunvericilik düzəni tələb edir, bu düzən müxtəlif sosial-demokratik kateqoriyadan olan şəxslərin hüquqi statusunun daha dəqiq təsbitini zəruri edir. Belə kateqoriyalardan biri də qadınlardır. Təsədüfi deyildir ki, nəzərdən keçirdiyimiz məcəllələrdə qadınların hüquqi, siyasi, sosial, iqtisadi və mədəni statusları diqqət mərkəzindədir. Biz, artıq qeyd etdiyimiz kimi, bu məcəllələrdə bir tərəfdən, hələ sovet dövründə qadın hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif qanunvericilik aktlarında təsbit olunmuş müddəalara rast gəlirik, digər tərəfdən isə, Azərbaycan Respublikasının artıq tamamilə yeni gerçəklikdə mövcudluğundan irəli gələn, onu daxil olduğu beynəlxalq təəhhüdlər sistemi ilə şərtlənən müddəa və prinsiplərin təsbitinin şahidi oluruq. Konkret olaraq, qadın hüquqları və azadlıqları Azərbaycanın qoşulduğu çoxsaylı BMT və BƏT Konvensiyaları, əlverişli və ya səhəddə təməl səciyyəyə olan "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiya ilə yeni məzmun kəsb edir. Demək olar ki, əksər məcəllələr sözü-

gedən Konvensiyanın tələblərinə cavab verir və onun fəlsəfəsini əks etdirir".

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin strateji kursu qadınların, sosial həyatın bütün sahələrinə, fəal surətdə kişilərlə bərabər cəlb olunmasını nəzərdə tutur. Bəhs etdiyimiz dövrdə əvvəlki illərdə yaradılmış hüquqi-normativ baza daha da dərinləşdirilmiş, mövcud gender siyasəti yeni institusional səciyyə kəsb etmişdir. Ölkə konstitusiyasında vətəndaşların, o cümlədən, qadınların hüquq və azadlıqları barədə mövcud müddəalar 1998-2003-cü illərdə qəbul edilmiş qanunvericilik aktları ilə əməli surətdə gerçəkləşdirilməyə başlanmışdır. Məhz bu illərdə biz gender bərabərliyinin de-yure səviyyədən tədricən de-facto səviyyəyə keçidi istiqamətində təsirli tədbirlərin görüldüyünün şahidi oluruq. Qadın problemləri üzrə Dövlət Komitəsinin yaradılması, "Azərbaycan Respublikasında dövlət-qadın siyasətinin həyata keçirilməsi" haqqında Fərmanın imzalanması, Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi, müasir demokratik-hüquq standartlarına cavab verən məcəllələrin qəbul edilməsi və bu məcəllələrdə qadın hüquqlarına hərtərəfli təminatın verilməsi, məhz faktiki bərabərliyin bərqərar olması istiqamətində mühüm addımlar sayıla bilər.

Vahid Ömərrov,
fəlsəfə üzrə fəlsəfə doktoru

“Azadlıq və demokratiya aşıqları”, əslində, razborka təfəkkürlü kommunistlərdir

SƏS

Son səhifə

19 aprel

*Etiraf etmək istəmərlər ki, onlar
ölkənin siyasi səhnəsində özlərindən
başqasını görmək istəmərlər*

“Son günlər radikal müxalifətdə şerikli tərzdə bir-birlərini qəbul etməmək sindromu özünün pik həddinə çatıb. Zətən, bu var idi və zətən, bu cənablar ömürləri boyu ən yaxın əqidədaşlarını, ən yaxın dostlarını qəbul etməyiblər”. Bu barədə jurnalist Oktay Hacimusali Facebook vasitəsi ilə yayımladığı videoşerhində danışıb. Onun sözlərinə görə, hər zaman onları müxtəlif bəhanələrlə əks-qütbə, əks-cəbhəyə işləməkdə günahlandırılırlar, özlərinin siyasi ambisiyalarını reallaşdırmaq üçün onların fərqli düşüncəyə malik olduqlarını, fərqli cəbhələrə satıldıqlarını iddia ediblər, agent olduqlarını deyiblər, bir-birləri ilə yumruq davasına çıxıblar, ən müxtəlif qarşıdurmalar yaradıblar və nəticə də ortadadır: “Nəticə ortadadır ki, artıq 30 ildir ağır daşlara çevrilən Azərbaycanın siyasi səhnəsindəki radikallar nə istediklərini heç özləri də bilmirlər. Əslində, bilirlər, sadəcə olaraq bunu ifadə etmək istəmərlər. Etiraf etmək istəmərlər ki, onlar ölkənin siyasi səhnəsində özlərindən başqasını görmək istəmərlər. Onlarda yaranmış özünübəyən-mə xəstəliyi sindromu o qədər dərindir ki, hətta yeni bir qüvvənin qarşılıqlarına çıxdıqda, onu həzm edə bilmirlər. Həzm edə bilmədikləri üçün də müxtəlif fikirlər ortaya atırlar. Hətta şizofrenik səviyyədə düşündükləri fəziyyələrinin gerçək olduğunu sanırlar. İnanırlar ki, doğrudan da, onlardan olmayan hər kəs satqındır, onlardan olmayan hər kəs yaltaqdır, onlardan olmayan kiməsə işləyir. Onlardan olmayan hər kəs mənasızdır, lazımsızdır və heç bir işə yaramayacaq. Əslində, onların özləri sadaladıqları fikirlərə la-yiq insanlardırlar”.

Azərbaycanın siyasi səhnəsi 30 ildir “bu gün gəlirik”, “sabah gəlirik”, “artıq gəlmişik” deyən ənənəvi və radikal müxalifət liderlərindən bezib və artıq Azərbaycan ictimaiyyəti yeni müstəvidə, yeni siyasi baxışlarla, bolşevik və kommunist cəmiyyətindən uzaq bir səhnə istəyindədir

“Siyasi səhnəyə 1980-ci illərin sonlarından qıxdandan sonra, 2019-cu ilin aprel ayına qədər bu adamların yaratmaq istedikləri, ortaya qoymaq istedikləri reallıqlar, bir daha sübut edir ki, əslində, bu adamların eləmək istedikləri ilə, etdikləri arasında dağlar qədər fərq var və bu səbəblər, əslində, göstərir ki, onların realizə eləmək üçün heç bir şansları yoxdur” deyən jurnalist qeyd edib ki, bu, radikal müxalifətin illərdir yığılıb-qalan zəhəri sağa-sola dağıtmasından irəli gəlir: “Yeni siz baxın radikal müxalifətə və radikal müxalifətin son günlərdə AXCP və “REAL” partiyası arasında yaşanan qalmaqallara. Artıq ilk başdan ritorik hadisələrə söykənən, qarşılıqlı ittihamlara çevrilən qar-



şıdurmalar, konkret olaraq, daha da dərinləşir. Yəni baş verənlər razborka təfəkkürünə qədər gedib çıxıb. İnsanlar bir-birlərini rahatlıqla təhqir edirlər. Bir şey olmamış kimi, dərhal bir-birlərinə hədə və hədyanlar yağdırırlar. Bir az da keçsə, artıq biz “REAL” və AXCP-nin əqidədaşları arasında küçə davalarının şahidi ola bilərik. Özünü radikal müxalifətin əsas funksioneri sayan və hər dəqiqə bunu dilinə gətirməkdən zövq alan AXCP rəhbərliyi əlindəki basqı və trol yığnağından istifadə edərək, ölkənin siyasi səhnəsində başqalarına ayaq açmamağa çalışırlar və ayaq açmamaqla yanaşı, bir qəddər də dərinə gedərək, müxtəlif ittihamlar səsləndirib, ayaqlarına dolaşmalarının qarşısını almağa çalışırlar. Bu isə siyasi səhnədə siyasi etika baxımından yanlış bir hərəkətdir. Çünki Azərbaycanın siyasi səhnəsində yeniləşməyə, yeni siyasi fiqurların ortaya çıxmasına ehtiyac var. Azərbaycanın siyasi səhnəsi 30 ildir “bu gün gəlirik”, “sabah gəlirik”, “artıq gəlmişik” deyən ənənəvi və radikal müxalifət liderlərindən bezib. Artıq Azərbaycan ictimaiyyəti yeni müstəvidə, yeni siyasi baxışlarla, bolşevik və kommunist cəmiyyətindən uzaq bir səhnə istəyindədir”.

Fuad Qəhrəmanlının aktiv fiqur kimi görünməsinin vaxtı bitib

Oktay Hacimusali onu da bildirib ki, Azərbaycanın siyasi düşüncə insanları radikal müxalifətin içinə gəlmiş, çünki radikal müxalifət belə olan halda, qətiyyətlə xaricdən qrant ala bilməyəcək: “İçəridə isə, zətən, elektorat yoxdur. Çünki kimsə bunlara inanmır. Onlar limitlərini xərcləyiblər. Daxildə elektorat tapa bilməyən müxalifət xaricdəki anti-Azərbaycan xarakterli qüvvələrdən dəstək istəyir. Lakin radikallar bu dəstəyin də yaxın müddətdə kəsəcəyinin fərqindədir. Fərqi dedirdilər ki, artıq o təbəqələr onlara inanmırlar. Bilirlər ki, Azərbaycanda yeni siyasi fiqurlar yetişir və bu siyasi fiqurlar yetişdikcə, bunların arasında ciddi anlamda qalmaqallar yaranır. Məsələn, diqqət edin, son siyasi qalmaqallarda AXCP-“REAL” qarşıdurmasında biz arxadakı qüvvəni görə bilmirik. Yəni Əli Kərimli bu barədə bir neçə dəfə fikir səsləndirsə də, əslində, onun danışan dilləri həmin fikirləri səsləndirirlər. “REAL” partiyasına qarşı reallaşan total hücumlarda özünü yenidən təsdiq etmək istə-

yən qüvvələrin hücumlarının şahidi oluruq. Məsələn, Fuad Qəhrəmanlıni götürək. Fuad Qəhrəmanlı illərdir iki, siyasi səhnədə yoxdur, həbsdəydi, indi həbsdən çıxıb və yenidən Azərbaycanın siyasi səhnəsində aktiv fiqur kimi görünməyə çalışır. Halbuki onun aktiv fiqur kimi görünməsinin vaxtı bitib, yeni Nardaran hadisələrindən sonra özünün aktiv fiqurluğunu bitirib. Belə bir adamın qəfil “REAL” partiyasına hücum çəkməsinin özü belə, müəyyən fikirlərin yaranmasını formalaşdırır. Niyə Fuad Qəhrəmanlı, niyə Natiq Ədilov, niyə radikal müxalifət partiyası olan AXCP-nin, “Milli Şura”nın heç bir şeyə yaramayan üzvləri yeni yaranan partiyalara, xüsusilə, son dövümlərdə bunlarla bərabər olmayan, onlar kimi inqilabları rədd edən “REAL”-ı hədəfə alıblar? Bu hədəfə çevrilməyin arxasında da müəyyən məqamlar var. Yeni görünən budur ki, onlar qarşılıqlı fərqli fikir qoyublar”.

Azərbaycan onların ağalarının böyüməsini istəməyən bir ölkədir

“İllərdir demokratiyadan, plüralizmdən danışan cənablar, bəylər, indi birdən-birə despota çevriləblər. Niyə?” sualını önə sürən jurnalist bu sualın cavabını verir: “Səbəb budur ki, onlar tarixin arxivinə gömüldüklərinin fərqi dedirdilər. Bu fərqi vardıqlarına görə də, Azərbaycanda siyasi kaos yaratmaq istəyirlər. Biz istər bunların, istərsə də xaricdə sosial şəbəkələrdə çıxış edənlərin bir dəfə də Qarabağ məsələsi barədə danışdıqlarını görməmişik. Qarabağla bağlı mitinqlər keçiriləndə, bunlar da həmin mitinqlərdə görünülür. Əslində, Azərbaycan hakimiyyətinin və xalqının onlara heç bir ehtiyacı yoxdur. Ancaq onlar ölkənin maraqlarını müdafiə etməyə borcludurlar. Lakin onlar bir para xəyalların arxasınca düşüb, həmin xəyalları ilə yaşayaraq, əldə edəcəkləri müəyyən dividendləri düşünürlər, bununla da, Azərbaycana qarşı xəyanət yolu seçiblər. Bu yolu seçdikləri üçün də, əks-düşüncədə olan kim varsa, onların düşmənləridir. Onlar hər kəsi özlərinə düşmən hesab etdikləri üçün bu vəziyyətdədirlər. Çünki Azərbaycan onların ağalarının böyüməsini istəməyən bir ölkədir. Artıq Azərbaycan dünyanın aktiv aktorlarından biridir. Onlar bunu bildikləri üçün də, məhz narahatdırlar. Narahatdırlar ki, birdən eyni şəkildə regionda ikinci böyük bir türk dövləti yaranar və böyük türk dövlətinin yaranmaması üçün də, çox təəssüf ki, sapı özümüzdən olan baltalardan istifadə edirlər. Bu “azadlıq və demokratiya aşıqları”, əslində, razborka təfəkkürlü kommunistlərdir, komsomolçulardır. Onlar qarşı fikri qəbul edə bilmək təfəkküründə deyillər. Heç şübhəsiz ki, onlar qarşılıqlı fərqli düşüncəli fərdlər görən zaman həmin fərdlərin üzərinə total hücumlar təşkil edirlər. Bu elədikləri total hücum da onların sonunu getirir. Ümumiyyətlə, müxalifət daxilində davam

edən qarşıdurma prosesləri göstərir ki, Azərbaycanda, həqiqətən də, ciddi şəkildə siyasi yeniləşməyə ehtiyac var”.

Azərbaycan müxalifəti heç bir halda Azərbaycan iqtidarına dəstək olmayıb

“Azərbaycanda soyuq başla düşünməyi bilən, ölkə maraqlarını düşünən siyasətçilər olmalıdır” deyən Oktay Hacimusali deyib ki, iqtidar cəbhəsində biz şahidi olmamışıq ki, iki şəxs bir-biri ilə hər hansı mübarizə aparsın: “Lakin müxalifət cəbhəsində əgər bunlara siyasətçi demək mümkündürsə, kifayət qədər belə hallar yaşanır. Bu insanların əksəriyyəti ölkə əleyhinə istənilən addımları atmağa hazırdırlar ki, iqtidara gəlsinlər. Bu isə, Azərbaycanda çirkab içində olan müxalifətin çirkin siyasətinin təzahürüdür və belə davam etdikləri halda, daha da çirkəlləşəcəklər, daha da aqressivləşəcəklər və daha da bir-birləri ilə mübarizə içində olacaqlar. Bu isə, heç şübhəsiz ki, Azərbaycanın siyasi səhnəsində çirəkliyi ön plana gətirib çıxaracaq. Biz isə bunu istəmirik, vətəndaş cəmiyyəti, sadəcə insanlar bunu istəmir. Sadəcə insanlar müxalifət və iqtidar birliyi istəyirlər. Müxalifətin iqtidara yaxın iş birliyi arzu edirlər. İndiyə qədər təəssüf ki, belə hal baş verməyib və Azərbaycan müxalifəti, heç bir halda, Azərbaycan iqtidarına dəstək olmayıb. Bu cənabların konsepsiyaları, fikirləri və siyasi bazaları olmayıb. Nəcə 1988-ci ildə hadisələrə baxdıqlarsa, indi də eyni baxışa malikdirlər. Halbuki indi dünya dəyişib, dünyada global hadisələr və dəyişikliklər baş verib. Bu gedişat 1988-ci ilin, 1990-cı illərin ortalarının gedişatı deyil, bu gedişat, hətta 2000-ci ilin əvvəllərindəki gedişat deyil. Dünya siyasəti artıq yeni sistem və düzen üzərindədir. Bu siyasətə Azərbaycanda ayaq qoya biləcək siyasətçilər lazımdır. Əgər AXCP-də və s. radikal müxalifət partiyalarında belə qüvvələr olsaydı, ölkə siyasətində fraksiyalar, qruplaşmalar yaranmazdı və bir-birlərini yaltaq adlandırın, satqın adlandırın, trol adlandırın həmin bu müxalifət bu cür dişmə işində olmazdı. Bu baxımdan, Azərbaycan üçün yeni bir dönmə, başlayır və bu yeni dönmə heç şübhəsiz ki, islahatlara başlayan, yeni islahatlara start verən, islahatları sürəkli hala gətirən ölkə başçısı ətrafında sıx birləşə biləcək iqtidarlı-müxalifətli bütün cəmiyyəti bir araya gətirəcək və ölkənin ümdə milli maraqlarını ifadə edəcək müxalifətə ehtiyac var. Bu müxalifət isə nə Ə.Kərimli deyil, nə də onun ətrafı deyil. Əgər bu cənablar Azərbaycanla bağlı baş verən müəyyən proseslərdə davamlı şəkildə bir-birlərinə çamur atmaqdan əl çəkib, Azərbaycan Prezidentinin atdığı addımları dəstəkləyərlərsə, çox gözəl olardı. Nəticədə, Azərbaycan üçün yeni bir mərhələ başlayar. Heç şübhəsiz ki, belə olan halda, qazanan Azərbaycan dövləti və dövlətçiliyimiz olar”.

Rövşən NURƏDDİNOĞLU

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

Şəhadətnamə: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel:598-33-90 Faks:493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir. “Azərbaycan” neşriyyatında çap olunur. Qəzetdə AzərTAc, SİA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur**
Tiraj: 4600